



№ 62 (29034) 17 mart 2019-cu il, bazar

Gündəlik ictimai-siyasi qəzet

XALQ QƏZETİ

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib



□ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonu qəbul edib.

Dövlətimizin başçısı Məhəmməd Barkindoya dəvəti qəbul etdiyinə və “OPEC plus” ölkələrinin iclasında iştirakına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Bakının dünyada neftin vətəni olduğunu vurğulayaraq, tədbirin paytaxtımızda keçirilməsinin rəmzi xarakter

daşdığını dedi. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu tədbirin Bakıda keçirilməsi ilə bağlı təklifinin şəxsən Məhəmməd Barkindo və təşkilatın üzv dövlətləri tərəfindən qəbul edilməsini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev “OPEC plus”-un yeni bir format olduğunu nəzərə alaraq,

bu formatda ilk tədbirlərdən birinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd etdi və bunu Azərbaycana olan dostluq və etimadın göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı “OPEC plus” ölkələrinin iclasının uğurla keçəcəyinə, bunun da öz növbəsində neftin qiymətinin sabitləşdirilməsi işinə xidmət edəcəyinə və bu qiymətin neftin istehlakçıları, istehlakçıları, şirkətlər və ölkələr üçün məqbul olacağına əminliyini ifadə etdi.

OPEC-in baş katibi Məhəmməd Barkindo, ilk növbədə, dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, hələ 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neftin Bakıda hasil olunduğunu vurğulayaraq, tədbir iştirakçıların Azərbaycanı gəlişini bir ziyarət kimi dəyərləndirdi. Məhəmməd Barkindo qeyd etdi ki, Prezident İlham Əliyev “OPEC plus” formatında iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən ilk dövlət başçısıdır. O, Prezident İlham Əliyev tərəfindən bu təşəbbüsün üç il bundan əvvəl Davosda irəli sürüldüyünü məmnunluqla xatırladı. Azərbaycan Prezidentinin bu təşəbbüsünün artıq reallığa çevrildiyini qeyd edən Məhəmməd Barkindo bu işdə Prezident İlham Əliyevin baxışlarını və liderliyini yüksək qiymətləndirdi. O, ümumiyyətlə, “OPEC plus” formatında əməkdaşlığın başladığı ilk gündən Azərbaycanın bu proseslərdə fəal iştirak etdiyini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bir neçə il bundan əvvəl Davosda “OPEC plus” əməkdaşlıq formatı ilə bağlı təşəbbüsünü xatırlayaraq, həmin vaxtdan bu günə kimi həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.

Söhbət zamanı Azərbaycan ilə OPEC arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, Cənub Qaz Dəhlizinin müvəffəqiyyətlə reallaşmaqda olduğu bildirildi.

AZƏRTAC

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

□ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xəlil Əbdüləziz Əl Fəlihi qəbul edib.

Dövlətimizin başçısı Bakıda “OPEC plus” ölkələrinin iclasında iştirak etdiyinə görə Xəlil Əbdüləziz Əl Fəlihi minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanın neftin sənaye üsulu ilə istehsalının vətəni olduğunu vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsinin xüsusi mənə daşdığını qeyd etdi. Dövlətimizin başçısı “OPEC plus” formatında əməkdaşlığın dünyada neftin qiymətinin balansaşdırılmasında mühüm rol oynadığını vurğuladı.

Nazir Xəlil Əbdüləziz Əl Fəlih, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın “OPEC plus” formatında fəal iştirak etdiyini bildirərək ölkəmizdə tədbir iştirakçılarına göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirdi. Xəlil Əbdüləziz Əl Fəlih Prezident İlham Əliyevin “OPEC plus” formatının yaradılmasında liderlik rolunu yüksək dəyərləndirərək bu formatda Azərbaycanın çox fəal iştirakçı olduğunu qeyd

etdi. İkitərəfli münasibətlərə toxunan Xəlil Əbdüləziz Əl Fəlih ölkəsinin Azərbaycanın ərazi bütövlüyünün və təcavüz nəticəsində pozulmuş suverenliyinin bərpası işinə tam sadiq olduğunu vurğuladı. O qeyd etdi ki, Azərbaycanın möhkəmlənməsi, iqtisadi inkişafı və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində gedən işlər Səudiyyə Ərəbistanında böyük maraqla izlənilir. Xəlil Əbdüləziz Əl Fəlih bu həftə Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn nümayəndə heyətlərinin Azərbaycan hökumətinin və biznes qurumlarının nümayəndələri ilə məhsuldar görüşlər keçirdiyini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev



Ermanistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə Səudiyyə Ərəbistanı Krallığının göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirdi və bunu dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirdi. İki ölkə arasında siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev Azərbaycanda və Səudiyyə Ərəbistanında hazırda iqtisadiyyatın şaxələndirilməsi üzrə böyük işlərin həyata

keçirildiyini qeyd etdi və bunun iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını dedi. Dövlətimizin başçısı Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayının artdığını qeyd edərək, bunun ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyini vurğuladı. Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn insanlar xalqımızın

qonaqpərvərliyinin və dostluq münasibətinin şahidi olurlar. Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirildi, Səudiyyə Ərəbistanı Krallığının “Saudi Aramco” şirkətinin Bakıda ofisinin açılması yüksək qiymətləndirildi, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini,

ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

(ardı 5-6-7-8-ci səhifələrdə)

İrlandiyanın Prezidenti zati-aliləri cənab Maykl Higinso

Hörmətli cənab Prezident!

xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

İrlandiyanın milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2019-cu il

V.Ə.Hüseynova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova III dərəcəli dövlət miqrasiya

xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2019-cu il

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:

Ağayev İslam Məsum oğlu
Bağırov Babək Sədrəddin oğlu
Ələsgərli Nurlan Azər oğlu

Əliyev Rüfət Tofiq oğlu
Əliyev Zəmir Ramiz oğlu
Xıdırov Orxan İsmayıl oğlu
Məmmədov Elçin Etibar oğlu
Məmmədova Vəfa Yaqub qızı
Mürsəliyev Elmar Mürsəli oğlu
Sadiqov Samir Hüseyn oğlu
Zeynallı Malik Bayramqulu oğlu.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2019-cu il



Prezident İlham Əliyev “OPEC plus” formatında iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən ilk dövlət başçısıdır

» 2



» 4

Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır



» 10

Bakıda III Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu



Okeanın o tayından növbəti ədalətsiz yanaşma

» 11

Novruz bayramı ərəfəsində növbəti humanist addım

Prezident İlham Əliyev əfv haqqında sərəncam imzaladı

□ *Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə humanist addım atdı. Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdiyi müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq, məhkum olunmuş bir sıra şəxslərin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi barədə sərəncam imzaladı. Novruz bayramı ərəfəsində belə bir sərəncam imzalamqla Prezident İlham Əliyev böyük humanist siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, ölkədə dövlət siyasətinin mərkəzində insan hüquqlarının və vətəndaş rəfiyyətinin dayandığını nümayiş etdirdi.*

Azərbaycanda dövlət siyasətinin mərkəzində insanların yüksək rifahı və firavan yaşayışı dayanır. Bu, demək olar ki, müasir Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətini təşkil edir. Prezident İlham Əliyev hər addımında, verdiyi bütün qərarlarda ilk olaraq məhz insanları düşünür. Elə bu məqamda xatırlatmaq yerinə düşər ki, cənab İlham Əliyevin belə humanist addımlarının dəfələrlə şahidi olmuşuq. Ötən il dövlət başçısı məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın müstəqilliyi tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında ümumbaşçısı dəyərlər, qanunun aliliyi, ədalət və demokratiya ideallarına xüsusi önəm verdiyini xatırlayaraq, Heydər Əliyev siyasətinin mərhəmətlik və humanizm ənənələrinə sadıq qalaraq, cəzadan azad olunacaq şəxslərin cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərinə inanaraq, çox sayda ailəni sevindirirdi.

Qeyd edək ki, 1995-ci ildən indiyədək Azərbaycanda 64 əfv sərəncamı imzalanmışdır. Dünyan imzalanmış sərəncam isə sayca 65-ci oldu. Qeyd etmək yerinə düşər

ki, 2003-cü ildən bu günədək 4 mindən artıq şəxs cəzadan azad edilmişdir. Onların da mütləq əksəriyyəti – 95 faizi azadlıqdan məhrum etmə cəzasının qalan hissəsindən azad olunmuşdur. Mütəxəssislər bu məqamı xüsusi olaraq vurğulayır və onun çox əhəmiyyətli faktor olduğunu önə çıxırlar.

Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış əfv sərəncamları ilə on minlərlə şəxs bağışlanaraq cəzalarından azad edilmişdir. Ulu öndər Heydər Əliyev, həmçinin böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak etmiş insanların da bir qismini bağışlamışdır. Məhz ulu öndərin humanizminin nəticəsi olaraq, ölkəmizdə ölüm hökmü də aradan qaldırılmış və bununla da Azərbaycan Şərqdə bu cəzani ləğv edən ilk ölkə kimi tarixə düşmüşdür.

İndi bu humanizm siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Siyasi müşahidəçilərin sözlərinə görə, son sərəncamla cinayət törədənlərin əfv olunması istər humanizm, istər əxlaqı, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır. Ötən illər ərəzində dövlət başçısı tərəfindən imzalanmış 34-dən artıq əfv sərəncamı həm də Prezident İlham Əliyevin böyük humanizminin bariz təzahürüdür.

Azərbaycan Prezidentinin 2019-cu il martın 16-da imzaladığı əfv sərəncamına əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən bir nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2 nəfərin cəzası 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azadlıqdan məhrum etmə cəzasında məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad edilmişdir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. İctimai işlər cəzasına məhkum edilmiş 1 nəfər, cərimə cəzasına məhkum olunmuş 12 nəfər cəzadan azad edilmişdir.

Siyasi müşahidəçilər Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamını vətəndaş və insan amilinə verilən böyük dəyər kimi qiymətləndirirlər.

Bir sözlə, Prezident İlham Əliyev növbəti humanist addımı ilə çox sayda ailəni bayram ərəfəsində sevindirir. Atılmış hər bir humanist addım mahiyyət etibarilə insanlarda yeni hiss və vərdislərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Əfv sərəncamı azadlığa qovuşan insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək onları ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir. Əlbəttə ki, dövlət başçısının son əfv sərəncamını ölkə ictimaiyyəti də yüksək qiymətləndirir və bu, vətəndaş-dövlət münasibətlərinin daha da güclənməsinə öz müsbət təsirini göstərir.

“Xalq qəzeti”

Prezident İlham Əliyev “OPEC plus” formatında iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən ilk dövlət başçısıdır

Dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanıb. 1846-cı ildə Bakıda Bibiheybət yatağında qazılmış quyudan püskürən neft fontanı ölkəmizdə “qara qızıl”ın sənaye üsulu ilə çıxarılmasının əsasını qoyub. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci olub və dünya neft hasilatının yarısını verib. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında püskürən fontan dənizdə neft-qırmazının yeni mərhələsinin başlanğıcını qoyub. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlayıb.

Göründüyü kimi, Azərbaycan neft sənayesi böyük inkişaf yolu keçsə də, xalqımız yalnız XX əsrin axırlarında, müstəqillik qazandıqdan sonra bu sərvətdən tam bəhrələnmək imkanı qazanıb. Bu imkanı isə ümummilli lider Heydər Əliyevin dühası reallığa çevirib.

Ölkəmiz bu gün dünyada neft istehsalçısı kimi böyük nüfuz qazanıb. 1971-ci ildə 1 milyard ton neft hasilatı tədbirinin ulu öndər Heydər Əliyev, 46 il sonra isə 2 milyard ton neftin hasilat mərasiminin isə ümummilli liderin müdrik siyasətini uğurla davam etdirən cənab İlham Əliyev tərəfindən reallaşdırılıb.

Son illərdə Azərbaycanla Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) arasında əməkdaşlıq münasibətlərinin daha da intensivləşməsinə də amil mühüm rol oynayıb. Bu, 2016-cı ilin dekabrında OPEC və qeyri-OPEC ölkələrinin neft istehsalçıları neft hasilatını azaltmaq məqsədilə imzaladıqları tarixi müqavilədən sonra özünü daha qabarıq büruzə verib. Xatırladıq ki, o vaxt Azərbaycan daxil olmaqla OPEC-ə üzv olmayan 10 ölkə ilə imzalanan həmin müqavilə sayəsində 2017-ci ilin yanvar ayından etibarən neft hasilatının azaldılması ilə neftin qiymətinin yüksəlməsinə nail olundu. Bu, neftin bugünkü sabit qiymətinin bərpası

olunmasına təkan verən əsas səbəb olmuşdur ki, mövcud qiymət hazırda 70-80 dollar civarındadır.

Ekspertlərin fikrincə, Azərbaycan bu prosedə son dərəcə konstruktiv rolunu oynayıb, eyni zamanda, neft hasilatının tənzimlənməsində könüllü şəkildə iştirak edərək fəallıq göstərmişdir.

Yeri gəlmişkən, OPEC-in məqsədi neft sənayesinin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli beynəlxalq siyasi və iqtisadi mühit yaratmaqla yanaşı, neftin hasilatına kvotalar təbii etmək, bu məsələni diqqətdə saxlamaq, neftin qiymətinin sabitliyini reallaşdırmaqdır.

OPEC-in baş katibi Məhəmməd Bar-kindo bir neçə dəfə Azərbaycana səfər edib



və o, Prezident İlham Əliyev və energetika naziri Pərviz Şahbazovla görüşlər keçirib. Bu əməkdaşlığın nəticəsi olaraq bu ilin yanvar ayında Bakıda OPEC və qeyri-OPEC ölkələri nazirlərinin birgə monitorinq komitəsinin iclası keçirilmişdir. Burada isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6-cı iclasının keçirilməsi nəzərdə tutulub.

Burada bir məqamı da qeyd etmək istərdik. Prezident İlham Əliyev 2016-cı ildə Davos İqtisadi Forumunda çıxışı zamanı

neft istehsal edən ölkələrin “OPEC plus” formatında iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu format OPEC-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan dövlətlərin birgə toplantısını və enerji resurslarının hasilatı, ixracı, dünya bazasında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini nəzərdə tutur. Həmin dövrdə cənab İlham Əliyev neftin qiymətinin sabitləşdirilməsi və 70 dollar civarında saxlanması təşəbbüsünü də irəli sürmüşdü.

Hazırda Bakıda OPEC plus formatının baş tutması, habelə dünya bazasında neftin qiymətinin 60-70 dollar çərçivəsində qalması Prezident İlham Əliyevin böyük xidməti vardır.

Prezident İlham Əliyev öz səmərəli təklifləri, irəli sürdüyü təşəbbüslərlə dünya enerji bazarında sabitləşməyə və proqnozlaşdırmağa mühüm töhfə verir.

Azərbaycan Prezidenti İlham Əliyevin martın 16-da Bakıda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşündə də bu barədə ətraflı danışılıb. Xatırladıq ki, həmin görüşdə dövlətimizin başçısı tərəfindən Bakının dünyada neftin vətəni olduğu vurğulanıb, neft istehsal edən ölkələrin “OPEC plus” formatında iclasının keçirilməsi təşəbbüsünün dəstəklənməsi, tədbirin paytaxtımızda keçirilməsinin rəsmi xarakter daşıması xüsusi vurğulanıb.

Prezident İlham Əliyev, həmçinin “OPEC plus”-un yeni bir format olduğunu nəzərə alaraq, bu formatda ilk tədbirlərdən birinin respublikamızda reallaşdırılmasının mühüm önəm daşdığını diqqətə çatdıraraq, bunu Azərbaycana olan dostluq və etimadın göstəricisi kimi dəyərləndirib. Ölkə rəhbəri “OPEC plus” ölkələrinin iclasının uğurla keçəcəyinə, bunun da, öz növbəsində, neftin qiymətinin sabitləşdirilməsinə müsbət təsir göstərəcəyinə, eyni zamanda, belə bir şəraitin neftin istehsalçıları, istehlakçıları, şirkətlər və ölkələr üçün məqbul olacağına əminliyini bildirib.

V.BAYRAMOV,
“Xalq qəzeti”

Dünyanın yeni xarici siyasəti BAKIDA formalaşır



Dünyanın yeni xarici siyasəti Bakıda formalaşır. Bunu deputat Rauf Əliyev Azərbaycan paytaxtında keçirilən VII Qlobal Bakı Forumunu şərh edərkən deyib.

R.Əliyev bildirib ki, VII Qlobal Bakı Forumunda hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazir, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, çoxsaylı analitiklər, jurnalistlər və gənc liderlərin iştirakı ildən-ilə foruma marağın artdığına, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyinə bariz nümunədir.

Deputat vurğulayıb ki, artıq mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumunun əsas mövzusunun “Dünyanın yeni xarici siyasəti” müəyyən edilməsi təsadüfi deyil: “Prezident İlham Əliyevin forumun açılış mərasimindəki nitqində qeyd etdiyi kimi, son forumdan etibarən ölkələr arasında münasibətlərdə, dünyada təhlükəsizliklə bağlı məsələlərdə çox şey dəyişib. Bu forumun və digər beynəlxalq tədbirlərin Azərbaycanda təşkil göstərir ki, ölkəmiz dünyada yüksək nüfuzla malikdir, multikulturalizm dövlət

siyasəti kimi həyata keçirildiyi, dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınan məkandır və artıq mühüm beynəlxalq platformaya çevrilib. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hərtərəfli düşüncülük müdrik siyasətinin nəticəsidir”.

Qeyd edək ki, VII Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14- 16-da keçirilib. Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 55 ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak ediblər.

Forumda dünyanı narahat edən global siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılıb.



– Mən ilk növbədə foruma dəvətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bizim ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Bu gün Azərbaycanla Bosniya və Herseqovina arasında səmimi münasibətlər mövcuddur...

Şefik Caferoviç: Forumun təşkilindən çox razıyam

Bu sözləri “Xalq qəzeti”-nə açıqlamasında Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dedi.

O bildirdi ki, biz dost ölkəlik, aramızda qarşılıqlı xoş münasibətlər mövcuddur. Əməkdaşlığımız da yüksək səviyyədə inkişaf edir. Azərbaycan bizim ölkədə müxtəlif humanitar layihələr həyata keçirir. Mən parlamentin üzvü olan zaman həmişə dost Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Xocalı soyqırımının layiqli qiymətinə alması üçün həmişə fəal olmuşam. Hətta parlamentin Xocalı soyqırımının qınanması ilə bağlı sənədin qəbul edilməsində şəxsən iştirak etmişəm. Çünki bu faciələr insanlığa qarşı törədilmiş cinayətlərdir. Bunu qınamaq bütün insanlığın borcudur.

Bosniyalı qonaq əlavə edib ki, forumun təşkilindən çox razıyam. Hesab edirəm ki, Azərbaycan bu cür forumların təşkil olunmasında dünyaya nümunə göstərir. Bu forumlarda aparılan müzakirələr inkişaf, tərəqqi, sülh məsələlərinin həllində faydalıdır.

Anar TURAN, “Xalq qəzeti”

Planetimizin taleyi hamını düşündürməlidir

VII Qlobal Forumda Moskva Beynəlxalq Universitetinin politosofiya və fəlsəfə elmləri kafedrasının müdiri Gennadi Eduardoviç Burbulis də iştirak edirdi. Tanınmış siyasətçi forum çərçivəsində Bakı Slavyan Universitetində olub. Qonağı universitetin elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov, tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova və digər şəxslər qarşılayıblar.

Prorektor Rafiq Novruzov universitetin Rusiya Federasiyasının ali məktəbləri ilə əlaqələrindən, tələbə-müəllim mübadilələrindən, BSU-da rus dili və ədəbiyyatının tədrisindən, universitetdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzinin həyata keçirdiyi tədbirlərdən danışdı. Prorektor daha

sonra Gennadi Eduardoviç Burbulisin həyat və fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verib və onun müasir dövrun tanınmış ideoloqlarından biri olduğunu diqqətə çatdırdı.

Universitetin konfrans zalında müəllim və tələbələr qarşısında çıxış edən G. Burbulis ölkələrimiz arasın-

Bakının mövqeyi daim dəstəklənir

Dünya Azərbaycan paytaxtında “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu öz işini başa çatdırıb. Üç gün davam edən mötəbər beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən 500-dən artıq nümayəndə, o cümlədən, dövlət və hökumət başçıları, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Qlobal forum iştirakçılarından bəzilərinin tədbirlə bağlı təəssüratlarını öyrəndik. Qırğız Respublikasının sabiq baş naziri Comart Otorbayev bildirdi:

– Azərbaycanın neçə illərdən bəri dünyada sülh və təhlükəsizlik işinə verdiyi mühüm töhfələri alqışlayırıq. Bu istiqamətdə Prezident İlham Əliyev böyük səylər göstərir. Bunun üçün Bakıda müxtəlif beynəlxalq tədbirlər, konfranslar keçirilir, dünyanın düşüncə beynləri, intellekt sahibləri mövcud problemlərin həllinə cəlb edilir. Bu gün bizim bu forumda iştirakımız da məhz Prezident İlham Əliyevin bu nəcib təşəbbüsünün nəticəsidir. Biz bu cür tədbirləri Azərbaycanın uğuru kimi qiymətləndiririk. Bilirsiniz ki, Azərbaycan və Qırğızıstan qarşda ölkələrdir və həmişə bir-birinin uğuruna sevinir.

VII Qlobal Bakı Forumunda müzakirəyə çıxarılmış mövzular dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq hamını düşündürür və yaran-



mış münaqişələr, bəzi dövlətlərin öz qonşularına qarşı ərazi iddiaları və başqa məsələlərin həlli bizdən daha çox səylər tələb edir. Bəzi ölkələrdə baş verən müharibələr, vətəndaş qarşıdurmaları ciddi problemlərə gətirib çıxarır, insanlar həyatlarını itirir, yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalırlar. Bu cür mənfi halların baş

verməməsi üçün birgə addımlar atmalıyıq. Beynəlxalq hüquq normalarına hamı tərəfindən hörmət olunmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin forumda bu və digər məsələlərlə bağlı çıxışı çox böyük marağa səbəb oldu. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətin şərhini iştirakçıları bir daha inandırıldı ki, Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır, qan tökülməsini istəmir. Məncə, münaqişənin həlli üçün ən optimal üsul beynəlxalq səviyyədə qəbul edilmiş hüquq normaları və prinsiplərinə əməl etmək, BMT qətnamələrini yerinə yetirməkdir. Çünki dünya Azərbaycanın ərazi bütövlüyünü qoxtadan qəbul edib, rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə isə həmişə dəstək ifadə edilib.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Heydər Əliyev Fondundan aztəminatlı ailələrə ənənəvi Novruz sovgatları

□ *Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qarşıdan gələn Novruz bayramı münasibətilə aztəminatlı ailələrə ənənəvi olaraq sovgatlar paylanılır.*

Fondan verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həyata keçirilən layihə respublika üzrə ünvanlı dövlət sosial yardım alan bütün ailələri əhatə edir.

Heydər Əliyev Fondunun rayonlara ezam olunan əməkdaşları bölgələr üzrə sosial yardım alan ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovgatlar çatdıraraq, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirlər.

Qeyd edək ki, Heydər



Əliyev Fondunun təşəbbüsü ilə mütləməli olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə sovgatlar paylanılır.

üzrə həyata keçirdiyi sosial siyasətə öz töhfəsini verməklə yanaşı, həm də qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərir.

VII Qlobal Bakı Forumu başa çatıb

Forumun sonuncu günü keçirilən panel iclaslar da maraqlı müzakirələrlə yadda qalıb



“Gənc liderlər dünyanı daha yaxşı necə qura bilərlər?”

Yeddinci Qlobal Bakı Forumu sonuncu iş gününü də panel iclaslarla davam etdirib.

Forum çərçivəsində “Gənc liderlər dünyanı daha yaxşı necə qura bilərlər?” mövzusunda panel iclas keçirilib.

Panelə moderatorluq edən Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko bildirib ki, bu gün gənclərin lider kimi yetişmələri üçün kifayət qədər münbit şərait var. Bunun üçün xüsusi təqəüd proqramları mövcuddur. Bu proqramlar vasitəsilə gənclər siyasi və texnoloji biliklərini artırır. Corctown Universitetinin tələbəsi Salima Şita vurğulayıb ki, bu gün dünyada ekoloji problem mövcuddur. Bu problem dünyada bir çox fəsadlara gətirib çıxarır. Bu problemin aradan qaldırılması üçün ortaqlayihə üzərində çalışmalıyıq. Ekoloji problemin həlli dünyada yoxsulluğun yayılmasına da imkan verməz.

Dünyadakı əsas problemlərdən birinin də yoxsulluq olduğunu deyən qırğızıstanlı gənc Altınay Alintınayeva bildirib ki, erkən nikah problemi də narahatlıq doğuran məsələdir. O deyib ki, qızların təhsil almaq istəyi olsa da, onlar ailə qurmağa məcbur edirlər. Bunun nəticəsində də cəmiyyətdə cinsi bərabərlik pozulur.

İtaliyanı təmsil edən gənc Curiya Sardi vurğulayıb ki, dünyada uşaq hüquqlarının pozulması da geniş yayılıb. Valideynlərin sosial vəziyyətinin aşağı olması səbəbindən uşaq əməyindən istifadə olunur. Bu da uşaqların gələcəyi üçün risk yaradır.

ADA Universitetinin tələbəsi Sevinc Novruzova dünyanı narahat edən iqlim dəyişikliyinə fəsadlarından danışdı. Bildirib ki, bu, ekoloji problemə yanaşı, həm də sosial mühitin normal olmaması ilə bağlıdır. Dünya birliyi siyasi problemlərlə yanaşı, bu məsələlərə də xüsusi diqqət ayırmalıdır. Çünki ekoloji problemlər kənd təsərrüfatının və qida sənayesinin inkişafına mane olur.

Şimali Makedoniya Respublikasının təmsil edən gənc İlya Cvetanovski bildirib ki, səylərimizi birləşdirsək, əməkdaşlıq şəraitində çalışsaq problemləri həll edə, dünyamızı yaxşılaşdırmaqla bəlik. Gənclərin birgə çalışması nəticəsində mükəmməl bir dünyaya sahib ola bilərik. Bunun üçün ekoloji və sosial layihələr üzərində işləməliyik.

Panelin ikinci hissəsində çıxış edən tacikistanlı Kamilla Soliyeva bildirib ki, dünyada gənclər arasında dialoqun gücləndirilməsi üçün bu sahədə diplomatiya inkişaf etdirilməlidir. Məhz bu dialoq nəticəsində problemlər birgə aradan qaldırılabilir.

Dünyanı narahat edən qadın zorakılığının, gender bərabərsizliyinin fəsadlarından bəhs edən azərbaycanlı gənc Tərlan Abbasova bunlara qlobal səviyyədə mübarizə aparmağın zəruriliyini qeyd edib. O, XX əsrin əvvəllərində müsəlman Şərqişdə ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsindən danışdı.

Ukraynanı təmsil edən Bakir Abiyev dünyada milli azlıqlarla bağlı mövcud olan problemlərdən, xüsusilə də onların hüquqlarının pozulmasından söhbət açıb.

“İnformasiya dolğunluğu və dezinformasiya riski”

Forum çərçivəsində keçirilən panel icaslardan biri də “İnformasiya dolğunluğu və dezinformasiya riski” mövzusunda həsr edilib.

Panelə moderatorluq edən Belçikanın sabiq Baş naziri Yves Leterme hazırda dünyada dörd milyard insanın internetdən istifadə etdiyini deyib. O bildirib ki, internetin təsir gücü olduqca genişdir. Hökumətlər internetin mənfi təsirlərini azaltmaq üçün müəyyən təşəbbüslər göstərirlər. Bu paneldə internetin istifadəsinin müsbət və mənfi tərəfləri barədə danışılacaq.

Federal Əlaqələr Komissiyasının keçmiş komissarı Susan Ness vurğulayıb ki, sosial şəbəkələrdə məlumatların cavabdehliyinin olmaması saxta xəbərlərin yayılmasına şərait yaradır. Bəzi hallarda isə həqiqəti gizlətmək üçün dezinformasiyalar yayılır. İnsanları cəlb etmək üçün xüsusi başlıqlar seçilir. O, bu cür problemlərin qarşısının alınması üçün rəqəmsal savadlılığın artırılmasının əhəmiyyətini qeyd edib.

İnterneti nüvə partlayışına bənzədən Moldovanın sabiq prezidenti Petru Luçinski hazırda

danışıb. Qeyd edib ki, medianın tənzimlənməsi demokratik şəraitdə həyata keçirilməlidir. Bunun üçün elə bir cəmiyyət lazımdır ki, orada açıq fikir mübadiləsi aparıla bilsin.

İclasda müzakirələr zamanı bildirilib ki, dezinformasiya müasir dünyanı narahat edən vacib məsələlərdəndir. Onun qarşısının alınması üçün həll yolları axtarılır. Bunun daha səmərəli olması üçün hökumət və qeyri-hökumət təşkilatları birlikdə işləməli, bir-birinin təcrübəsindən bəhrələnməlidir.

“Cənubi Qafqazda regional təhlükəsizlik problemləri”

“İnformasiya dolğunluğu və dezinformasiya riski” adlı panel iclasdan sonra forum çərçivəsində “Cənubi Qafqazda regional təhlükəsizlik problemləri” mövzusunda müzakirələr aparılıb.



doğru məlumatların seçilməsinin çox çətin olduğunu deyib. Diqqətə çatdırıb ki, dezinformasiya kimi problemlərə mütəmadi olaraq rast gəlinir. Dünya o qədər dəyişib ki, indiki dövrdə media obyektiv olmalı, həqiqəti yaymalıdır.

Pakistanın keçmiş baş naziri Şukat Aziz deyib ki, hazırda rəqəmsal dövrdə yaşayırıq. Qəzetlər artıq öz əhəmiyyətini itirir. İyirmi-iyirmi beş il əvvəlki dövrlə müqayisədə xəbərin konsepsiyası da dəyişib və biz buna uyğunlaşmalıyıq. Dərk etməliyik ki, rəqəmsal dünyada biz özümüz də xəbərləri seçə bilərik. Doğru xəbəri seçmək üçün bəzi vasitələrdən istifadə etməliyik, ən əsası isə həqiqəti yalandan ayırmalıyıq. Çünki hazırda media açıq boru kimidir.

İsrailin keçmiş prezidenti xanım Dalia İtzik sosial medianın minlərlə insanı özündə birləşdirdiyini söyləyib. Qeyd edib ki, sosial media insanların öz evində həm redaktor, həm də jurnalist kimi fəaliyyətinə şərait yaradır. Bu da yanlış informasiyanın yayılmasına gətirib çıxarır. Feyk xəbərlərin qarşısının alınması üçün hətta məktəblərdə şagirdlərə doğru informasiyanı yanlışdan ayırmağı öyrətməliyik.

Forumda iştirakından məmnun olduğunu deyən Çex Respublikasının keçmiş baş naziri Jan Fişer burada çox vacib məsələlər ətrafında müzakirələr aparıldığını söyləyib. O bildirib ki, informasiya cəmiyyətində hər kəs öz istəyinə uyğun məlumat əldə edə bilər. Hansısa bir cəmiyyətdə demokratiyanın səviyyəsi ölçülərkən, ilk növbədə, buradakı mediaya mürciyyət etmək lazımdır.

Avstriyanın sabiq kansleri Alf-red Güsenbauer feyk xəbərlərin insanların həyatına təsirindən

Müzakirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki keçmiş səfiri Robert Sekuta, Avropa Parlamentinin üzvü Sayyad Kərim və başqaları iştirak ediblər.

Müzakirələr zamanı Cənubi Qafqazda regional əməkdaşlığa, sülhə, təhlükəsizliyə təhdid yaranan məsələlər, bu xüsusda Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub. Azərbaycan Respublikasının münaqişənin həlli ilə bağlı mövqeyi, həmçinin VII Qlobal Bakı Forumunun açılışında Prezident İlham Əliyevin nitqində qeyd olunan məsələlər əsasında ölkəmizin regional inkişafa yönəlik siyasəti və bundan irəli gələn vəzifələrə dair müzakirələr aparılıb.

Bundan başqa, Cənubi Qafqaz regionunun Avropa İttifaqı ilə, ABŞ, Çin kimi ölkələrlə və digər regionlarla əməkdaşlığı kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb, regional inkişafıla əlaqədar Azərbaycanın mövqeyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan çox uğurlu regional əməkdaşlıq modelləri qurub. Bu, Azərbaycan Respublikasının milli maraqlarına xidmət etməklə bərabər, ölkəmizin tərəfdaşlarının da maraqlarına xidmət edir. Bu kontekstdə nəqliyyat dəhlizləri, enerji layihələri və bunun əsasında qurulmuş regional əməkdaşlıq modelləri qeyd edilib. Bildirilib ki, bütün bu proseslərdən kənarda qalan isə Ermənistan Respublikasıdır. Əgər Ermənistan regional proseslərdə iştirak etmək, iqtisadi islahatlar proqramını həyata keçirmək istəyirsə, öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən

çıxarmalı və qonşu dövlətlərlə sivil şəkildə davranaraq məhrəban qonşuluq siyasəti həyata keçirməlidir.

“Müttəfiqlərin gələcəyi və onların arxasındakı motivasiya”

Yeddinci Qlobal Bakı Forumunun sonuncu – onuncu panel iclası “Müttəfiqlərin gələcəyi və onların arxasındakı motivasiya” mövzusunda həsr olunub.

Panel iclasın moderatoru, Latviyanın sabiq prezidenti Valdis Zatlers yaradılan alyansların əhəmiyyətindən, onların səmərəliliyindən danışdı.

Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvili ölkəsinin artıq öz seçimini etdiyini, Avropa İttifaqını və NATO-nu seçdiyini bildirdi. O qeyd edib ki, Gürcüstan digər alyanslardan daha davamlı olan və uzun müddət mövcudluğunu qoruyub saxlayan NATO ilə tərəfdaşlıqdan faydalanmaq niyyətindədir. Sabiq Prezident Gürcüstanın tranzit ölkə kimi əhəmiyyətini də diqqətə çatdırıb.

Sinxua Universitetinin Şvartsman Kollecinin dekani David Pan Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətindən bəhs edərək deyib ki, bu qurumun əsas məqsədi ortaql əməkdaşlıq qurmaqdır. O, təşkilatın bir çox problemləri həll etdiyini, iqtisadi inkişafa, yeni texnologiyaların tətbiqinin genişləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıb.

İSESCO-nun baş direktoru Əbdüleziz bin Osman əl-Tuveycri foruma dəvətə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü ifadə edib. O, ekstremizmə, islamofobiya qarşı birgə mübarizədə alyansların əhəmiyyətini vurğulayıb. Təhsilin radikalizmə qarşı ən yaxşı vasitələrdən biri olduğunu vurğulayan baş direktor sülh şəraitində yaşamaq üçün insan amilinin çox böyük rol oynadığını bildirdi.

BMT-nin Cenevrə Ofisinin baş direktorunun katibliyinin rəhbəri David Çikvaidze deyib ki, alyanslar dünyada sülhün və əməkdaşlığın göstəricisidir, münaqişələrin qarşısının alınması üçün vacib bir mexanizmdir. Bugünkü

çoxqütblü dünyada alyanslara çox böyük ehtiyac var.

İtaliya Prezidentinin sabiq müşaviri Antonio Zanardi Landi qeyd edib ki, ittifaqlar iki məqsədə xidmət edir: müharibə etmək və müharibənin qarşısını almaq. O, hərbi ittifaqların böhran dövrü yaşadığını qeyd edərək deyib ki, bu alyanslar artıq öz funksiyalarını itirmək təhlükəsi ilə üzləşiblər. Digər kiçik təşkilatlar isə fəaliyyətlərini dayandırırıb. İndi isə yeni müvəqqəti ittifaqlar formalaşmaqdadır.

Belçikanın sabiq dövlət naziri Herman De Kroo Qlobal Bakı Forumunda iştirak etdiyinə görə məmnun olduğunu bildirdi. O, çıxışında əsasən miqrasiya problemlərindən bəhs edib, bu problemin həlli yollarının tapılmasının vacibliyini vurğulayıb. Bildirib ki, qeyri-qanuni miqrasiyanın qarşısının alınmaq mümkündür, bunun üçün, sadəcə, qarşılıqlı səylərə və fəaliyyətə ehtiyac var.

Ukraynanın sabiq prezidenti Viktor Yuşenko “Soyuq müharibə”dən sonra Avropanın hissələrə bölündüyünü bildirib. Vurğulayıb ki, sonradan ölkələr arasında əməkdaşlıq qurmaq üçün bir sıra sənədlər imzalanıb. Bir sıra münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etdiyini deyən sabiq Prezident bu problemlərin həlli üçün lazımı mexanizmin tapılmadığını diqqətə çatdırıb.

Bununla da “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Bakı Forumu işini başa çatdırıb.

AZƏRTAC

Prezident yüzlərlə məhkumu əfv etməklə humanizm prinsiplərinə sadiqliyini bir daha təsdiqlədi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzaladı. Bu Sərəncam 431 nəfər məhkuma şamil olundu. Onlardan 399-u cəzasının çəkilməmiş hissəsindən azad edilib, həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş beş nəfərin cəzası yüngülləşdirildi. Bir sıra xarici ölkə vətəndaşları məhkumluqdan azad olundu. Beləliklə, Novruz bayramı ərəfində imzalanmış növbəti əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi.



Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.

Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin təcəssümü olan Novruz bayramı ərəfində belə bir humanist addım atılmasının xüsusi mənası və əhəmiyyət daşıdığını qeyd edən Elman Nəsirov vurğulayıb ki, dövlətimizin başçısı yüzlərlə ailəni sevindirir. Vaxtilə cinayət törədərək azadlıqdan məhrum olmuş bu insanlar əziz bayramı öz ailə üzvləri, yaxınları ilə birlikdə keçirəcəklər. Eyni zamanda, bu addımın böyük tərbiyəvi əhəmiyyəti də var. Keçmiş məhkumlara öz həyatlarını yenidən qurmaq, cəmiyyətə qovuşmaq imkanı verildi. Cinayət yolu tutanlar, qanunları pozanlar baş verənlərdən ibrət dersi götürür və gələcəyə ki, barmaqlıqlar arxasına düşmək təkcə onların deyil, həm də bütün bir ailənin faciəsidir.

“Hər bir əfv sərəncamı ərəfində bəzi müxalif dairələr ajiotaj yaratmağa cəhd göstərir, siyasi məhbus məsələsini gündəmə gətirirlər. Belələrinə cavab olaraq bir daha təkrar etmək istəyirəm: Azərbaycanda

heç vaxt siyasi məhbus olmayıb və ola da bilməz. Çünki müstəqil dövlətimiz demokratik inkişaf yolu seçib və bu dəyərlərə sadiqdir. Azərbaycanda heç kim siyasi əqədsinə görə həbs olunmur. Hər bir Azərbaycan vətəndaşına diqqət və qayğı, həssas münasibət Prezidentin dövlətçilik fəaliyyətinin ən mühüm fəlsəfəsinə təşkil edir. Əgər kimsə azadlıqdan məhrum edilsə, deməli o, cinayət törədib. Bəzən elə hallar da olur ki, cinayət yolu tutan insanlar cəzadan yaxa qurtarmaq üçün müəyyən bəyanatlar verir, məsələyə bilərəkdən siyasi don geyindirməyə çalışırlar. Bu, siyasi manipulyasiyadan baş bir şey deyil.

Azərbaycan Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sahəsində köklü islahatlar aparılır. Nəticədə cəza siyasəti humanistləşdirilir, insan hüquq və azadlıqları daha etibarlı şəkildə təmin olunur. Növbəti əfv Sərəncamı da bu humanizmin daha bir təzahürüdür”, – deyər Elman Nəsirov bildirib.

Əfv sərəncamı Azərbaycan Prezidentinin fəaliyyətinin humanizm və mərhəmət prinsiplərinə söykəndiyini göstərir



Prezident İlham Əliyev daim ölkəmizdə humanizm və mərhəmət prinsiplərinin əsas götürülməsi istiqamətində müxtəlif qərarlar qəbul edib. Çünki dövlətimizin başçısının fəaliyyəti ədalətə, humanizmə və mərhəmət prinsiplərinə söykənir. Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı seçildiyi zaman andıma mərasimində demişdi ki, mən Azərbaycan Respublikasının hər bir vətəndaşının Prezidenti olacağam. Dövlətimizin başçısının 2003-cü ildən bu günə qədər qəbul etdiyi hər bir qərar, imzaladığı sənədlərdə Azərbaycan Prezidentinin siyasi iradəsinin şahidi olur. İlin əvvəlində sosial sahədə mühüm fərman və sərəncamların, eləcə də bu gün 431 nəfərin əfv edilməsi ilə bağlı Sərəncamın imzalanması dövlətimizin başçısının öz fəaliyyətində ədalət, humanizmə və mərhəmət prinsiplərinə əsaslandığını göstərir.

Bunu tanımış hüquqşünas, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.

Ekspert bildirib ki, bu, Prezident İlham Əliyevin indiyədək imzaladığı 34-cü, ümumiyyətlə isə Azərbaycanda sayca 65-ci əfv

sərəncamıdır. Ölkəmizdə indiyədək imzalanan əfv sərəncamları ümumilikdə 8 minə yaxın şəxsi əhatə edib. Onların mütləq əksəriyyəti azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olublar. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanan əfv Sərəncamı 634 nəfərə şamil edildi. Bu il əfv edilən 431 nəfərdən 399-u azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olundu. Eyni zamanda, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Bu Sərəncam ümumilikdə yüzlərlə ailəyə, minlərlə insana sevinc bəxş etdi.

“Sərəncamla bağlı ən mühüm məsələlərdən biri də ondan ibarətdir ki, hüquq-müddafə təşkilatlarının müraciətləri əsasında 52 nəfər əfv olundu. Bu, olduqca böyük göstəricidir. Bu, həm də dövlətimizin başçısının Azərbaycan Respublikasının bütün vətəndaşlarına humanizm və mərhəmət prinsipləri əsasında yaxınlaşmasının göstəricisidir. Digər bir məsələ ondan ibarətdir ki, bütövlükdə əfv sərəncamları Cinayət Məcəlləsinin bu və digər maddələrinin demək olar hamısını əhatə edib. Təbii ki, burada vacib məqam məhkumun şəxsiyyəti, onun davranışları, ümumi vəziyyəti, zərərçəkmişin mövqeyi, ailə vəziyyəti, səhəti və s. amillər nəzərə alınaraq, obyektiv qərarların qəbul olunmasıdır. Bütün müraciətlər əfv komissiyasında diqqətlə və obyektiv qaydada araşdırılıb. Siyahıda azad edilmiş şəxslərə baxdıqda cəmiyyətin müxtəlif təbəqələrinə adi şəxslərin olduğunu görə bilərik. Bu da humanizmin, mərhəmətin təzahürüdür. Bu, onu göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının qayğısına qalır”, – deyər Əliməmməd Nuriyev bildirib.

Sərəncamın əfv edilmiş şəxslərə yeni şans verdiyini vurğulayan ekspert ümid etdiyini bildirib ki, əfv olunan şəxslər bu şansıdan istifadə edərək dövlətimizin başçısının Novruz bayramı münasibətilə onlara göstərdiyi bu lütfü dəyərləndirəcəklər.

Dövlət başçısının ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisi

□ **Azərbaycan Prezidentinin imzaladığı Əfv Sərəncamı kimliyindən asılı olmayaraq, ölkə vətəndaşlarına göstərilən yüksək diqqətin sübutudur. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov deyib.**

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin bu humanist addımı Novruz bayramı ərəfində yüzlərlə ailəni sevincinə səbəb oldu. Dövlətimizin başçısının yüksək humanizminin təzahürü olan bu qərar həm də ölkədə vətəndaş həmrəyliyinə verilən önəm, vətəndaşlara yüksək diqqət və qayğının göstəricisidir. Sərəncamın digər xüsusiyyəti və tərbiyəvi əhəmiyyəti ondan

ibarətdir ki, törətdikləri cinayət əməlinin məsuliyyətini dərk edərək peşmanlıq hissi keçirənlər başlanırlar. “Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı hüququn aliiliyinə, insanların qanunlara əməl edərək davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən qiymətdir. Azərbaycanda cinayət əməlinə cəzalandırıcı tədbirlər bundan sonra da davam



etdiriləcək. Çünki belə tədbirlər ölkəmizdə ictimai-siyasi sabitliyin və davamlı inkişafın möhkəmlənməsinə mühüm təsir göstərir”, – deyər R.Qonaqov vurğulayıb. Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Əfv Sərəncamı ümumilikdə 431 nəfərə şamil olundu.

Bakı Qlobal Forumu mühüm qlobal çağırışlara dair fikir mübadiləsi üçün səmərəli məkandır. Ona görə də dünyada nüfuzlu beynəlxalq platformaya çevrilən bu forumda tanınmış siyasətçilər, ictimai xadimlər qlobal çağırışları müzakirə etmək üçün Bakıya toplaşırlar. Zamanın tələblərinə uyğun olaraq forumun gündəliyi hər dəfə yenilənir. Builki forum üçün isə “Dünyanın yeni xarici siyasəti” mövzusu məqsəduyğun sayılıb.

VII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev nitində bildirib ki, sonuncu forumdan ötən müddətdə Azərbaycanın ayırı-ayrı ölkələrlə təhlükəsizlik, sabitlik yönündə əlaqələri daha da güclənib. Bu, respublikamızın xarici siyasətində prioritet istiqamət təşkil edib: “Biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq. Əlbəttə ki, istənilən ölkə, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlərin qurulması əsas prioritetdir. Bu mənada, sonuncu forumdan bəri bizim əlaqələrimiz güclənib. Biz qonşularımızla qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar işçi münasibətlər qurmuşuq. Bu, neqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir”.

Dövlətimizin başçısı nitində regional təhlükəsizlikdən söhbət açarkən, diqqəti uzun illərdir ki, xalqımızı narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəlib. Vurğulayıb ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bunun nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və respublikamızın 7 rayonu işğal altında saxlanılır, bir milyondan çox qaçqın və məcburi köçkün isə bundan əziyyət çəkir.

Prezident İlham Əliyev, həmçinin xalqımızın etnik təmizlənməyə məruz qaldığını, işğal olunan ərazilərdəki bütün tarixi abidələrimizin Ermənistan silahlı qüvvələri tərəfindən dağıldığını, bunun ATƏT-in hesabatında öz əksini tapdığını diqqətə çatdıraraq, qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn, beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib və təəssüf ki, həmin sənədlər işğalçı ölkə tərəfindən yerinə yetirilmir. BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər təşkilatların oxşar

qətnamə və qərarları beynəlxalq hüquqa, ədalətə əsaslanır və münasibətlərin sülh yolu ilə həllinə hüquqi baza yaradır. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq

və dinlərarası dialoqun baş tutduğu əsas mərkəzə çevrilib. Azərbaycanda əhalinin ekseriyyəti müsəlmanlardan ibarət olsa da, tarix boyu digər etnik qrupların və dinlərin nümayəndələri də bu torpaqlarda sülh və əmin-amanlıq şəraitində yaşayıblar.

Ölkəmiz “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməklə multikulturalizm və sivilizasiyalararası dialoq məkanı olduğunu bir daha nümayiş etdirib. Eyni zamanda, bu mötəbər yarışın Azərbaycanda təşkil irimiqyaslı idman tədbirlərinin keçirilməsində ölkəmizin ma-

sivilizasiyaları yaxınlaşdırmaq istiqamətində səylərimizi əks etdirir”.

O da qeyd edilməlidir ki, bu gün hər bir ziyalı beynəlxalq ictimaiyyətin üzvləşdiyi təxirəsalınmaz çağırışlar barədə düşündür, mülahizələr bildirir. Bunların arasında dinlər və mədəniyyətlərarası dialoqun təşviqi də mühüm önəm daşıyır. Çünki multikulturalizm olmayan, başqalarının ənənə, din və kökünə hörmət edilməyən hər hansı bir ölkədə uğurdan, insanların azad yaşamasından, yüksək rifahdan söhbət açmaq sadəlövlük olardı.

ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azalt-

Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

çox etibarlı təchizat marşrutu kimi işə salındığını, respublikamızda müasir dəniz ticarət limanının istifadəyə verildiyini, bu kompleksin ilkin mərhələdə 15 milyon tondan 25 milyon tonadək yükləri nəql etmək qabiliyyətinə malik

yolu və Şərq-Qərb dəhlizi ilə fiziki əlaqə əldə etdik. Biz artıq yeni mənbələrdən yüklər qəbul edirik. Bu, təkcə iqtisadi mənfəət deyil, həm də ölkələr arasında əlaqə, qarşılıqlı bağlılıq və yaxın əməkdaşlıq deməkdir. Beləliklə, nəqliyyat sahəsi beynəlxalq əlaqələrin mühüm sektorudur və o, çox yaxşı tərəfdaşlıq ruhu yaradır”.

Dövlətimizin başçısı çıxışında güclü iqtisadi potensiala

Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır

Biz qonşularımızla qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar işçi münasibətlər qurmuşuq. Bu, neqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Qarabağ münaqişəsi ilə bağlı daha sonra deyib: “Status-kvo qəbul edilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbul edilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır”.

Prezident İlham Əliyev nitində dövlətimizin xarici siyasət prioritetləri barədə bəhs edərkən, son 15 ildə ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələrinin intensivləşməsinə, bununla əlaqədar respublikamızın müxtəlif təşəbbüslərdə fəal iştirakına, eyni zamanda, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında İslam həmrəyliyi gücləndirilməsinə, bəzi üzv ölkələr arasında gərginliyin azaldılmasında mühüm rol oynadığına da diqqət çəkib. Buna misal olaraq Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini xatırladı.

Yeri gəlmişkən, Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşduğu da yerləşən Azərbaycan son illər sivilizasiyalar, mədəniyyətlər

lik olduğu potensial imkanları bütün dünyaya göstərib, respublikamızın beynəlxalq idman aləmində nüfuzunu daha da artırıb. Ümumiyyətlə, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda reallaşdırılması İslam dünyasının Azərbaycana böyük etimadının açıq göstəricisi idi. Ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin gerçəkləşdirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, eləcə də idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar IV İslamiadanın Bakıda təşkil olunmasını şərtləndirən başlıca amillərdən biri idi.

VII Qlobal Bakı Forumunun açılış mərasimində Prezident İlham Əliyev söylədiyi nitində də Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında İslam həmrəyliyi gücləndirilməsi, bəzi üzv ölkələr arasında gərginliyin azaldılmasında mühüm rol oynadığını xatırlatmaqla bərabər, iki il bundan əvvəl IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini diqqətə çatdırıb: “Təsəvvür edərsinizmi, biz iki il ərzində eyni şəhərdə həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirdik. Bu, əslində, bizim beynəlxalq arenadakı rolumuzu, ölkələri və



Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan VII Qlobal Bakı Forumunda da bu barədə ətraflı danışılıb. Azərbaycanın çoxkonfessiyalı və çoxmillətli ölkə kimi dünyada tanınması, bu sahədə əldə edilən uğurlardan beynəlxalq miqyasda geniş şəkildə yararlanılması barədə söhbət açılıb.

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumundakı nitində bu məsələyə toxunaraq, qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Ölkəmiz dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub: “Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olundandan sonra bu meyl gücləndi. Biz bu

mağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur”.

Yeri gəlmişkən, builki Qlobal Bakı Forumunda çıxış edən digər nətiqlər də multikulturalizmin Azərbaycanın ictimai həyatında mühüm önəm daşdığını vurğulayaraq, bildiriblər ki, istənilən ölkədə bu siyasətin zəiflədilməsi acı nəticələr doğura bilər. Çünki sirr deyil ki, özünütecrid mühitin formalaşdırılması, nifrət hissələrinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verə və sonda bundan cəmiyyət ziyan çəkə bilər.

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda çıxışında ölkəmizin beynəlxalq iqtisadi siyasətindən bəhs edərək, qlobal təhlükəsizlik sahəsində fəaliyyətinə də toxunub. Azərbaycanın üzvü olduğu Şimal paylaşdırma şəbəkəsinin

olduğunu və ölkələri yaxınlaşdırmaq baxımından çox mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, Azərbaycanın siyasi səyləri olmadan respublikamızın artıq sahib olduğu güclü neqliyyat əlaqələrinin qurmaq mümkün olmazdı: “Bizim ölkəmizi regional neqliyyat mərkəzinə çevirməklə bağlı bir neçə il bundan əvvəlki hədəflərimiz artıq öz nəticələrini verir. Azərbaycan Şərq-Qərb neqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ildə biz Gürcüstandan keçməklə Azərbaycan və Türkiyə arasında dəmir yolu xəttinin açılışını etməklə, Avropa dəmir yolu ilə Asiya dəmir yolunu birləşdirdik. Ötən il dəniz limanının açılışı bu neqliyyat şəbəkəsinin daha bir elementidir. Biz artıq Asiya ölkələrindən, Mərkəzi Asiyadan yüklər qəbul edirik. Biz bu yaxınlarda artıq Əfqanıstanın təbliğ etdiyi Lapis-Lazuli dəmir

malik Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyini gerçəkləşməsinə müsbət təsir göstərdiyini, Cənub Qaz Dəhlizi layihəsinin uğurla reallaşdırıldığını xatırladaraq, deyib ki, son 15 ildə iqtisadiyyat 3,2 dəfə artıb. Azərbaycanın əsas infrastruktur layihələri tamamlanıb, maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Xarici borcun səviyyəsi aşağı salınıb, ümumi daxili məhsulun təxminən 19 faizinə çatdırılıb.

Beləliklə, Azərbaycanın maliyyə sabitliyi, iqtisadi inkişafı ölkəmiz üçün geniş imkanlar yaratmaqla yanaşı, qonşu ölkələrə də investisiya yatırmağa və əməkdaşlığı daha da gücləndirməyə imkan verir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

Azərbaycan Cənubi Qafqazda Latviyanın mühüm tərəfdaşdır

Bu fikri Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa səsləndirib



Bakıda keçirilən VII Qlobal Forumun nüfuzlu nümayəndələrindən biri də Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqadır. O, forumda iştirak edən xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində tədbirin iştirakçılarının ildən-ilə çoxaldığını bildirib və bunu, ilk növbədə, forumun yüksək səviyyədə təşkil, Azərbaycan xalqının qonaqpərvərliyi və ölkəmizin sabitlik, əmin-amanlıq məkanı olması ilə əlaqələndirib. Sabiq prezident Azərbaycanın Cənubi Qafqazda əhəmiyyətli ölkə olduğunu vurğulayıb.

Azərbaycanla Latviya arasında əlaqələrin inkişafından söhbət açan xanım siyasətçi ölkəmizin Cənubi Qafqazda Latviyanın mühüm tərəfdaşı olduğunu diqqətə çatdırıb. Deyib ki, iki ölkə arasında əməkdaşlıq

və dostluq münasibətləri getdikcə inkişaf edir. İqtisadi əməkdaşlığın gələcək inkişafı üçün böyük potensialın olduğunu vurğulayan siyasətçi Latviyanın, həmçinin Asiya, Mərkəzi Asiya, Qara dəniz ölkələri və Şimali

Avropanın quru neqliyyat əlaqələri ilə Azərbaycanla birlikdə işləməkdə maraqlı olduğunu bildirib. Ölkəmizə Latviya Prezidenti kimi gəlidiyi vaxtları xatırladan V. Vike-Freyberqa həmin sferə çərçivəsində

iki ölkənin birgə işləmələrinə dair öhdəlik götürüldüyünü xatırladı. O vaxtdan bu günə qədər Azərbaycana səfərləri zamanı ölkələr arasında sıx əməkdaşlığın yüksək səviyyədə davam etdirildiyindən məmnunluğunu ifadə edib. 2017-ci ilin iyun ayında imzalanan Latviya – Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamənin iki ölkə arasında əməkdaşlığı yeni keyfiyyət səviyyəsinə qaldırdığını deyən sabiq prezident, hazırda Azərbaycanın sürətlə inkişaf etdiyi, əhəmiyyətli ölkəyə çevrildiyini də bildirib.

Əliqışmət BƏDƏLOV,
“Xalq qəzeti”

Bütün mövcud münaqişələrin həlli üçün səylər artırılmalıdır

VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclaslarından biri “Yaxın Şərqdə sülh və təhlükəsizlik” mövzusunda həsr edilmişdir. Ərəb Liqasının sabiq baş katibi Əmr Musanın moderatorluğu ilə keçirilən iclasda Yaxın Şərqdə sülhə nail olmağın yollarına dair müzakirələr aparıldı. Tədbirdə fəal iştirak edənlərdən biri də İtaliyanın sabiq xarici işlər naziri Ancelino Alfano idi. Əməkdaşımız İtaliyalı qonaqdan forum barədə təəssüratlarını oxucularımızla bölüşməsinə xahiş etmişdir. Diplomata demişdir:

– Mən, ilk növbədə forumun yüksək səviyyədə təşkil olunmasını qeyd etmək istəyirəm. Tədbirdə görkəmli siyasətçilər, elm və mədəniyyət xadimləri iştirak edirlər ki, bu da forumun yüksək statusa sahib olduğunu dəliləndirir. Panel iclasında çıxışım zamanı

bildirdim ki, bu gün bütün dünyada, o cümlədən Yaxın Şərqdə baş verən ağır münaqişələr sülh və təhlükəsizlik işinə ciddi ziyan vurur, kütləvi insan tələfatına yol açır. Düşünürəm ki, Yaxın Şərqdə münaqişənin həlli üçün təcili addımlar atılmasa, regionda vəziyyət daha da gərginləşə bilər.

Buna görə də dünya birliyi mövcud münaqişələrin həlli üçün səylərini artırmalıdır. Sırr deyil ki, Yaxın Şərqdəki proseslər Avropa qitəsinə də təsirini göstərir. Kəskin silahlı münaqişələr, zorakılıqlı qaçqınların artmasına səbəb olur. Hazırda diqqət xüsusi



Avropaya axışan Suriya qaçqınlarına yönəlməlidir. Bildiyiniz kimi, bu proses “Ərəb baharı”ndan sonra gücləndi. Digər tərəfdən, Yəmənə baş verən vətəndaş müharibəsi Aralıq dənizi regionunu əhatə edir. Bu da münaqişənin Yaxın Şərq hüdudlarından çıxması deməkdir. Biz, İtaliya olaraq bundan narahatıq.

Sonda qeyd etmək istəyirəm ki, Bakı Forumunda bu istiqamətdə müzakirələrin aparılmasını alqışlayıram. Münaqişənin həlli üçün əlverişli şərait yaranıb. Çünki müzakirələr aparmağa imkan verən kifayət qədər beynəlxalq təşkilatlar mövcuddur. Sadəcə, səyləri daha da artırmaq lazımdır.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”

Azərbaycan paytaxtında keçirilən VII Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr, səslənən dəyərli fikir və təkliflər ölkə ictimaiyyətində dərin razılıq hissi ilə qarşılınıb. Bu barədə Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev dedi:

Azərbaycan dünya siyasətinin fəal aktorlarından birinə çevrilib

– Mən forumun gedişatını televiziya və qəzetlərdən diqqətlə izləyirəm. Hesab edirəm ki, bu mühüm tədbir bir daha Bakını dünya siyasətinin diqqət mərkəzinə çevirdi. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin tədbirin açılış mərasimindəki parlaq, dərin məzmunlu nitqi forumda hərtərəfli ciddi müzakirələrin başlamasına bir impuls verdi. Yeri gəlmişkən, bu fikri forum iştirakçılarının özləri də təsdiq edirlər. Onların, demək olar ki, hamısı fəxrle vurğulayıb ki, müstəqil Azərbaycanın lideri cənab İlham Əliyev bu gün dünya siyasətində xüsusi yeri, hörməti olan bir dövlət xadimidir.

Məhz möhtərəm Prezidentimizin xalqımızın milli maraqlarına xidmət edən dərin, düşünülmüş daxili və xarici siyasəti, düzgün idarəçilik bacarığı sayəsində Azərbaycan hazırda dünya siyasətinin fəal aktorlarından birinə çevrilib. Bu, böyük uğurdur. Yaxın gələcəkdə ölkəmizin beynəlxalq aləmdə nüfuzundan daha da yüksələcəyinə əminəm.

Bir məqamı da vurğulamaq istəyirəm. Cənab Prezident hər dəfə olduğu kimi, bu dəfə də forumdakı nitində dönə-dönə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin regionda və bütün dünyada sülh və təhlükəsizliyin qorunması üçün vacib olduğunu vurğuladı. Forum iştirakçıları Bakıda Azərbaycanın



haqlı mövqeyi ilə bir daha yaxından tanış oldular. İnanıram ki, onların hər biri Azərbaycan həqiqətlərinin qarşısına çevriləcək.

Bəli, indi dünyada dostlarımızın sayı günbəgün artır. Buna bir gənc, vətənpərvər ziyalı olaraq, əlbəttə, çox sevinirəm. Düşünürəm ki, bu gün hər birimiz Azərbaycan həqiqətlərinin olduğu kimi bütün dünyaya çatdırılması üçün əlimizdən gələni etməyə borluuq. Rəhbərlik etdiyim Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin fəalları bu istiqamətdə səyləri daha da artırmaq əzmindədirlər. Bu, hər birimizin vətəndaşlıq borcudur.

Söhbəti qələmə aldı:
Məsəim ABDULLAYEV,
“Xalq qəzeti”

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

(əvvəli 1-ci səhifədə)

1. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

1.1. Abasov Nadir Cəbrayıl oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 20 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.2. Abasova Ruhiyyə Navnulla qızı, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 6 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.3. Abbaslı Nihad Əhtrəm oğlu, 1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 4 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.4. Abbasov Daşqın Şahzadə oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 12 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.5. Abbasov Elvin Unutmaz oğlu, 1996-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Hərbi Məhkəməsinin 2016-cı il 19 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

1.6. Abbasova Tərənə Mirdamət qızı, 1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 2 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.7. Abdullayev Əlihəsən Fərhəd oğlu, 1959-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2011-ci il 31 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.8. Abdullayev Heydər Mirbala oğlu, 1957-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan Rayon Məhkəməsinin 2017-ci il 10 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.9. Abdullayev İlkin Oruc oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 17 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

1.10. Abdullayev Kamran Səfər oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba Rayon Məhkəməsinin 2017-ci il 28 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.11. Abdullayev Mübariz Əslan oğlu, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 21 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

1.12. Abdullayev Rüstəm Əbülfəz oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bilesuvar Rayon Məhkəməsinin 2015-ci il 22 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.13. Abdullayeva Təyminə Şamil qızı, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 26 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.14. Adigözəlov Kamal Bərxudar oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göygöl Rayon Məhkəməsinin 2014-cü il 10 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.15. Ağalarov Vəlif Səxavət oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 10 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.16. Ağamaliyev Təlib Təlmən oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba Rayon Məhkəməsinin 2017-ci il 28 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.17. Ağayev Arzumən Akif oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba Rayon Məhkəməsinin 2016-cı il 1 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.18. Ağayev Elman Seydər oğlu, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.19. Ağayev Fərid Nadir oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 10 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.20. Ağayev Xanlar Tofiq oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 29 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.21. Ağayev Mirzə Əli Mirzə oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 6 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.22. Ağayev Rəsim Səlim oğlu, 1964-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Rayon Məhkəməsinin 2018-ci il 6 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.23. Ağayeva Şahnaz Ayaz qızı, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 19 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.24. Ağəmmədov Pərvin Ağəmməd oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İsmayılı Rayon Məhkəməsinin 2017-ci il 23 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.25. Axmedov Oybək Sadullayev, 1986-cı ildə anadan olmuş, Özbəkistan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin

2016-cı il 5 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

1.26. Axundov İdrak Əbdüli oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astarə Rayon Məhkəməsinin 2015-ci il 24 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.27. Alxasov Aqil Ağaxan oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 10 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.28. Aliyev Qeyrət Sərdar oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 21 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.29. Aliyev Möhlət Sərdar oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 21 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.30. Əlizadə Tələh Valeh oğlu, 1996-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 9 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.31. Allahverdiyev Elçin Məşallah oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər Hərbi Məhkəməsinin 2015-ci il 3 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.32. Allahverdiyev Samir Polad oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 3 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.33. Almazov Rəşad Bəhrəm oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 17 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.34. Arıqov Mehman Məsim oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Vıboq Rayon Məhkəməsinin 2015-ci il 17 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.35. Aslanov Coşqun Aslan oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı Rayon Məhkəməsinin 2016-cı il 30 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

1.36. Aslanov Seymur Tərlən oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 28 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.37. Atayev Seymur Təryel oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2015-ci il 26 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.38. Babayev Aslan Xudu oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad Rayon Məhkəməsinin 2018-ci il 6 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.39. Babayev Baba Rəcəbov, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qax Rayon Məhkəməsinin 2017-ci il 28 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.40. Babayev Həsənəğa Məmməd Hüseyn oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 30 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.41. Babayev Rəfiət Eldar oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ Rayon Məhkəməsinin 2016-cı il 2 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.42. Babayev Samir Sabir oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 22 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.43. Babayev Zöhrab Suliddin oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 1 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.44. Badayev Məqsəd Çarı oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 4 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

1.45. Bağırov Orxan Orucalı oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 15 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.46. Bağırov Orxan Rövşən oğlu, 1997-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər Hərbi Məhkəməsinin 2016-cı il 16 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.47. Bağırov Rəsim Əbülfəz oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 16 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.48. Baxışlı İsmət Allahverən oğlu, 1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 12 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.49. Baxışov Samir Baxış oğlu, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 2 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.50. Balakışzadə Emin Rəhim oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Hərbi Məhkəməsinin 2017-ci il 30 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.51. Bayramlı Gözəl Oruc qızı, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax Rayon Məhkəməsinin 2018-ci il 23 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.52. Bayramov Arzumən Nəbi oğlu, 1983-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2017-ci il 14 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.53. Bayramov Tələt Məmməd oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 12 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.54. Behbudov Azad Məhəmməd oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2016-cı il 18 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.55. Bədəlov Zaur İkrəm oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 17 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.56. Bəgişov Coşqun Müslüm oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba Rayon Məhkəməsinin 2017-ci il 28 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.57. Bəkirov Elvin Ağasəfər oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt Şəhər Məhkəməsinin 2016-cı il 12 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.58. Binyetov Səfayət Səlamət oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 29 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.59. Burnos Andrey Aleksandroviç, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2016-cı il 25 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.60. Bünyadov Elvin Hətif oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2016-cı il 3 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

1.61. Cəbbarov Aqil Coşqar oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 7 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.62. Cahangirova Xəvər Zakir qızı, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astarə Rayon Məhkəməsinin 2015-ci il 10 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.63. Calalov Cəlal Alim oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy Rayon Məhkəməsinin 2015-ci il 30 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.64. Camalov Qorxmaz Hüseyn oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 9 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.65. Cavadov Hüseyn Cümşüd oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 20 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

1.66. Cavadov Səid Fayaz oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 2 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.67. Cəbrayilov Elgün Nizaməddin oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Apellyasiya Məhkəməsinin 2017-ci il 18 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.68. Cəbrayilov Rəsim Mirzə Baba oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 25 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.69. Cəbrayilov Ruslan Şirzad oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 23 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.70. Cəfərov Asim Məmmədli oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 29 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.71. Cəfərov Cəfər Ələskər oğlu, 1964-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir Rayon Məhkəməsinin 2016-cı il 24 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.72. Cəfərov Çingiz Pöhrüz oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə Rayon Məhkəməsinin 2016-cı il 24 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.73. Cəfərov İlham Nuhu oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2014-cü il 23 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.74. Cəfərov Nəmiq Cəfər oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər Hərbi Məhkəməsinin 2018-ci il 27 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.75. Cəfərov Samir Tofiq oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 28 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

1.76. Cəfərov Süleyman Vahid oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 7 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

1.77. Cəfərov Zülfüqar Əli oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy Rayon Məhkəməsinin 2015-ci il 22 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.78. Cəfərova Üliyyə Yusif qızı, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 5 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.79. Cəlilov Ruslan Elbrus oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron Rayon Məhkəməsinin 2017-ci il 11 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.80. Çərkəzov Pərviz Rəşid oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.81. Dadaşov Orxan Elxan oğlu, 1996-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2017-ci il 12 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.82. Dadaşova Əfsanə Bəybala qızı, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2017-ci il 12 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.83. Dəmirov Kamal Məsim oğlu, 1965-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 12 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.84. Dünyamaliyev Sərvan İmran oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 27 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.85. Dünyamaliyev Şahin Teymur oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Hacıqabul Rayon Məhkəməsinin 2015-ci il 16 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.86. Eyvazov Rəmiq Rəfiq oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy Rayon Məhkəməsinin 2017-ci il 25 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.87. Eyvazov Samir Rəzabala oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.88. Ədilov Murad Güləhməd oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 14 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.89. Əhmədov Qafur Güşad oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 11 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.90. Əhmədov Lətif Süleyman oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2016-cı il 3 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

1.91. Əhmədov Müşfiq Məhəmmədli oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.92. Əhmədov Teymur Musa oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2017-ci il 10 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

1.93. Ələsgərov Xəyal Cavad oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Hərbi Məhkəməsinin 2017-ci il 11 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.94. Ələsgərov Məhmət Azər oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 12 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.95. Əlibabəyev Xəliddin Ülfət oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2015-ci il 25 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.96. Əlipaşayev Rəsim Fərzəli oğlu, 1957-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2016-cı il 8 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.97. Əliyev Əmil Həmid oğlu, 1956-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 19 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.98. Əliyev Anar Mürüvvət oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Rayon Məhkəməsinin 2014-cü il 3 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.99. Əliyev Bəhadur Əlibəy oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 31 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.100. Əliyev Camal Məmməd oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 11 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.101. Əliyev Elçin Sadiq oğlu, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba Rayon Məhkəməsinin 2017-ci il 28 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.102. Əliyev Əbülfəz Aslan oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 26 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.103. Əliyev İsrəfil Kamil oğlu, 1958-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 7 fev

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

(əvvəli 5-ci səhifədə)

1.128. Əzimov Müslüm Ağamalı oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba Rayon Məhkəməsinin 2017-ci il 28 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.129. Əzizli Əjdər Malik oğlu, 1998-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 2017-ci il 2 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.130. Feyzullayev Feyzulla Ağadadaş oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 6 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.131. Fərəcov Mübariz Nəbi oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 27 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.132. Fərəcullayev Seymur Babagül oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 27 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.133. Gülməmmədov Qədir Cabir oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2018-ci il 2 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.134. Gülməmmədov Vadim Mahir oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2016-cı il 14 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.135. Gülməmmədova Mehriban Qəhrəman qızı, 1957-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 7 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.136. Hacıyev Asim Rasim oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 18 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

1.137. Hacıyev Rəşad Hacı oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Hərbi Məhkəməsinin 2016-cı il 1 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.138. Hacıyev Samir Qadir oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 18 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.139. Heydəril Xəyyam Vəlixan oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 5 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.140. Heydərov Ramin Rauf oğlu, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 4 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.141. Heydərov Rəfayel Zakir oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 9 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

1.142. Həbibli Amil Məhərrəm oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 17 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.143. Həbibov Sahib Firudin oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 2016-cı il 22 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.144. Həmidov Ramin Həmid oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 18 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.145. Həmidov Samir Tahir oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 30 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.146. Həsənov Anar Mayıl oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 17 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.147. Həsənov Arzu Yusif oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 5 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.148. Həsənov Cavanşir Vaqif oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2016-cı il 16 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.149. Həsənov Elxan Heydər oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.150. Həsənov Hüseyn İbadulla oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2016-cı il 8 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.151. Həsənov Kamran Ənvər oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 10 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.152. Həsənov Seymur Şahzadə oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər

Məhkəməsinin 2015-ci il 30 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.153. Həsənov Səxavət Nüsaməddin oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Binaqədi Rayon Məhkəməsinin 2017-ci il 1 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.154. Həsənov Tofiq Xasay oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 22 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

1.155. Hətəmov Sənən Rəfayıl oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 8 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.156. Həziyev Fəxrəddin Gülağa oğlu, 1965-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2015-ci il 24 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.157. Hökməliyev Cabir Məmi oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 20 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.158. Hümətov Eldar Abdüləli oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 18 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.159. Hüseynli Turan Nadir oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 15 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.160. Hüseynov Afiq Əli oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 12 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.161. Hüseynov Amil Arif oğlu, 1990-cı ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 2016-cı il 31 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

1.162. Hüseynov Beytulla İbrahim oğlu, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 27 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.163. Hüseynov Elimxan Qurbanxan oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 9 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.164. Hüseynov Elşad Valeh oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Belarus Respublikasının Qrodno şəhəri Oktyabr Rayon Məhkəməsinin 2015-ci il 4 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.165. Hüseynov Əli Hümət oğlu, 1955-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.166. Hüseynov Əlican Azad oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 10 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.167. Hüseynov Əmrah Arzu oğlu, 1997-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 12 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.168. Hüseynov Rüşət Hidayət oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 19 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.169. Hüseynov Samir Möhübbət oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 17 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

1.170. Hüseynov Sənən Subutay oğlu, 1996-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Hərbi Məhkəməsinin 2016-cı il 19 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.171. Hüseynov Şəmistan Cavid oğlu, 1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.172. Xəlilov Fərhad Beytulla oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 24 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.173. Xəlilov İlqar Əliniyaz oğlu, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir Şəhər Məhkəməsinin 2016-cı il 20 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.174. Xəlilov Şəhriyar Zabit oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il 30 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.175. Xu Zhengping, 1981-ci ildə anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 14 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.176. Xurşidov Əlikram İdris oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şirvan Şəhər Məhkəməsinin 2018-ci il 4 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.177. İbişbəyli Fikrət Fəraməz oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 14 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.178. İbrahimli Elturan Mirnadir oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli Hərbi Məhkəməsinin 2017-ci il 11 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.179. İbrahimov Qiyas Həsən oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2017-ci il 18 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.180. İbrahimov Lətif Zakir oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 13 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.181. İbrahimov Rövşən İmran oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərter Hərbi Məhkəməsinin 2017-ci il 19 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.182. İbrahimov Vəlif Ədalət oğlu, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 17 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.183. İbrahimova Cəmilə Olievna, 1969-cu ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 22 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.184. İbrahimova Mətanət Adil qızı, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 2 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.185. İldırımli Elməddin Yəhya oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan Rayon Məhkəməsinin 2017-ci il 8 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.186. İlyasov Samiq Namiq oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 14 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.187. İmaməliyev Kamil Ataş oğlu, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2015-ci il 29 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.188. İmamverdiyev Mirzə Yarməmməd oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 18 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

1.189. İmanquliyev Fəmil Fəzil oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 25 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.190. İmanov Rəcəb Lətif oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2012-ci il 6 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.191. İnsanov Əli Binnət oğlu, 1946-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2017-ci il 26 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

1.192. İsgəndərov Orxan Teyyub oğlu, 1997-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Hərbi Məhkəməsinin 2015-ci il 9 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.193. İsgəndərov Tahir Qafar oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 21 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.194. İslamov Kamran Arif oğlu, 1996-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 24 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.195. İsmayilov Fəqani Ramiz oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 26 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.196. İsmayilov İslam Murtuzəli oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 2 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.197. İsmayilov İsmayıl Nəbi oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2017-ci il 12 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.198. İsmayilov Rəyal Qumandar oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 20 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.199. İsmayilov Ruzi Xəlif oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.200. İsmayilov Sakit Fərhad oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.201. İsmayilov Tural Fikrət oğlu, 1998-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Hərbi Məhkəməsinin 2018-ci il 13 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.202. İsmayilov Vəlif Məmməd oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 6 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.203. İsmayilov Vüsal Ələddin oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 9 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.204. İsrəfilov Hacığa Əlisurət oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2015-ci il 21 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.205. Kamilov Rəşad Güləddin oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 23 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.206. Kazimov Cavid Cabir oğlu, 1998-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 2017-ci il 21 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.207. Kazimov Həzrətəli Kazım oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Binaqədi Rayon Məhkəməsinin 2018-ci il 14 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.208. Kazimov Xəlid Nofəl oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 5 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

1.209. Kazimov Samir Sadiq oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 29 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.210. Kərimli Əmrah Şərizə oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2017-ci il 22 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.211. Kərimov Anar Elman oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2016-cı il 2 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.212. Kərimov Fəriz Kərəm oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba Rayon Məhkəməsinin 2017-ci il 28 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.213. Kərimov Rəsim Rafiq oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 10 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.214. Kərimov Sərxan Rüstəm oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 26 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.215. Köçəriyev Zərdəbi Zülfəli oğlu, 1955-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 2 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.216. Qafıanov Laçın Əyyub oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 28 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

1.217. Qarayev Ceyhun Qəhrəman oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 7 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.218. Qarayev Elnar Rəfayıl oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 12 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.219. Qarayev Elnur Bakir oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 26 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.220. Qarayev Elşən Sahib oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 22 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.221. Qarayev Seyfəddin İsmayıl oğlu, 1955-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 29 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.222. Qasiməliyev Rəsul Abid oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərter Hərbi Məhkəməsinin 2017-ci il 21 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.223. Qasimov Adil Təvəkgül oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi Rayon Məhkəməsinin 2016-cı il 6 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

1.224. Qasimov Elçin Kamal oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 28 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.225. Qasimov Elvin Akif oğlu, 1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 26 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.226. Qasimov Əlizadə Qaragöz oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 5 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.227. Qasimov Mirniyaz Əli oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 12 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.228. Qasimov Muxtar Əliheydər oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 26 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.229. Qasimov Rafiz Aslan oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Nizami Rayon

Məhkəməsinin 2015-ci il 24 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.230. Qəhrəman Elgiz Camal oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 16 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.231. Qəhrəmanlı Fuad Əli oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 25 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.232. Qənərov Cavid Nurali oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 8 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.233. Qənərov Rəşad Ənvər oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 28 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.234. Qəniyev Nizami Məhərrəm oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba Rayon Məhkəməsinin 2017-ci il 28 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.235. Qocayev Samir Edik oğlu, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 10 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.236. Quliyev Bəybala Yəhya oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 10 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.237. Quliyev Ceyhun Məmməd oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 11 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.238. Quliyev Cəmaləddin Vaqif oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2017-ci il 16 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

1.239. Quliyev Dilsuz Fəruz oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 11 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

1.240. Quliyev Elman Vidadı oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 26 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.241. Quliyev Elmidar Məşallah oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 17 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.242. Quliyev Emin İsgəndər oğlu, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 4 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.243. Quliyev Əmrah Əhəd oğlu, 1998-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 22 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.244. Quliyev Rafiq Mürsəl oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 12 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.245. Quliyev Samir Sədaqət oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 31 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.246. Quliyev Şah Şəhrəddin oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 31 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.247. Quliyeva Aygün Arzu qızı, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.248. Qurbanov Ağakərim Məhərrəm oğlu, 1949-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Rayon Məhkəməsinin 2017-ci il 17 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.249. Qurbanov Nizami Nüsrət oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 18 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.250. Qurbanov Vələd Qüdrət oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2010-cu il 27 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.251. Qurbanova Pərvanə Bayram qızı, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 9 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.252. Lələyev Ənvər Şaban oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 19 mart tarixli hökmü ilə məhkum edilmişdir.

1.253. Lumanov Alim Adiloviç, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 5 may tarixli hökmü ilə məhkum edilmişdir.

(ardı 7-ci səhifədə)

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

(əvvəli 7-ci səhifədə)

1.380. Şərifov Asif Amiləddin oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2018-ci il 23 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

1.381. Şirnova Lalə Mikayıl qızı, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 22 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.382. Şükürov Ramil Bəhmən oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2016-cı il 23 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.383. Tağıyev Anar Fəmil oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2017-ci il 12 may tarixli hökmü ilə məhkum edilmişdir.

1.384. Tağızadə Asim Rasim oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 21 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.385. Tərverdiyev Sadiq Şahbaba oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 17 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.386. Tərhanov Rəfai İsmi oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər Hərbi Məhkəməsinin 2016-cı il 15 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.387. Trabzonlu Şükrü Musa Şakir oğlu, 1968-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2017-ci il 19 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.388. Tomarov Tərhan Şamil oğlu, 1998-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 21 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.389. Vahablı İlham Qalib oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər Hərbi Məhkəməsinin 2018-ci il 9 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.390. Verdiyev Rasim İbrahim oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2014-cü il 4 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.391. Vəliyev Təhmiraz İrxan oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 18 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.392. Vəliyev Tural Akif oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 5 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

1.393. Yağubov Rasim Baba oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 22 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.394. Yüzbəyov Şahbala Cəbrayıl oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2015-ci il 7 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

1.395. Zeinalzadə Abbas Maslahat oğlu, 1986-cı ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2018-ci il 19 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

1.396. Zeynalı İntiqam Qəhrəman oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 19 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.397. Zeynalov Nadir Şurya oğlu, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2016-cı il 14 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

1.398. Zeynalov Rüstəm Bahadır oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 27 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

1.399. Zülfiqarov Aslan Ramiz oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2016-cı il 9 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1995-ci il 22 fevral tarixli hökmü ilə məhkum edilmiş və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Baxşaliev Yədigər Nazim oğlunun cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş.

3. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslərin

cəzası 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş:

3.1. Quliyev Daşqın Cabbar oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 27 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

3.2. Sədrəddinov Kamil Camal oğlu, 1956-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 25 oktyabr tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Məmmədova Elgül Elxan qızı cəzadan azad edilmiş.

5. Azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmiş aşağıdakı şəxslər cəzadan azad edilmişlər:

5.1. Abbasov Gündüz Məhərrəm oğlu, 1997-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 19 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

5.2. Abdullayev Azad Zədil oğlu, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 23 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

5.3. Kuzmin Mikaləi Nikolayeviç, 1947-ci ildə anadan olmuş, Belarus Respublikasının vətəndaşı, Şabran Rayon Məhkəməsinin 2018-ci il 10 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

5.4. Qasimova Həsniyyə Qərib qızı, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2018-ci il 9 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

5.5. Mehdiyeva Südəbə Gülməmməd qızı, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

5.6. Mikayılova Aybəniz Abdal qızı, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz Rayon Məhkəməsinin 2018-ci il 31 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

5.7. Nəzərova Mınarə Nureddin qızı, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2018-ci il 6 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

5.8. Rzayev Anar Ramiz oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2018-ci il 18 may tarixli hökmü ilə məhkum edilmişdir.

5.9. Rzayeva Solmaz Nəriman qızı, 1953-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 23 may tarixli hökmü ilə məhkum edilmişdir.

5.10. Salmanzadə Süleyman Hafiz oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə Rayon Məhkəməsinin 2015-ci il 15 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

5.11. Tahirli Rəyol İsmayıl oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Rayon Məhkəməsinin 2018-ci il 31 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 14 iyul tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Xasmməmmədov Qurban İsa oğlu cəzasının çəkilməmiş hissəsindən azad edilmiş.

7. İslah işləri cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilmişlər:

7.1. Əliyeva Ofelya Müzəfər qızı, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron Rayon Məhkəməsinin 2018-ci il 17 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

7.2. Hüseynov Murad Əli oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad Rayon Məhkəməsinin 2017-ci il 11 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

7.3. Şükür Murad Akif oğlu, 1998-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2017-ci il 6 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

8. Yevlax Rayon Məhkəməsinin 2017-ci il 4 oktyabr tarixli hökmü ilə ictimai işlər cəzasına məhkum edilmiş, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Qənbərov Amil Vəliş oğlu cəzadan azad edilmiş.

9. Cərimə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzadan azad edilmişlər:

9.1. Abbasov Elxan Arif oğlu, 1998-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2016-cı il 5 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

9.2. Ağayeva Kəmalə Novruz qızı, 1964-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı Rayon Məhkəməsinin 2017-ci il 2 may tarixli hökmü ilə məhkum edilmişdir.

9.3. Cavadzadə Nizam Surət oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci il 7 mart tarixli hökmü ilə məhkum edilmişdir.

9.4. Hacıyev Hacı Möysüm oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli Rayon Məhkəməsinin 2017-ci il 10 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

9.5. Hüseynov Nicad Qurban oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə Rayon Məhkəməsinin 2017-ci il 14 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

9.6. İlyasov Cəsarət Bəhmən oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron Rayon Məhkəməsinin 2016-cı il 13 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

9.7. İsmayilov Nəmid Kamil oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Neftçala Rayon Məhkəməsinin 2013-cü il 25 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

9.8. Kazımzadə Elşən Qiyas oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 29 mart tarixli hökmü ilə məhkum edilmişdir.

9.9. Mamedov Elgün Şöhrət oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi Rayon Məhkəməsinin 2017-ci il 5 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

9.10. Səfərlə Rahib Umudvar oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan Rayon Məhkəməsinin 2011-ci il 10 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

9.11. Sultanov Zahir Paşa oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Hərbi Məhkəməsinin 2018-ci il 29 may tarixli hökmü ilə məhkum edilmişdir.

9.12. Süleymanova Dilbər Mehman qızı, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2014-cü il 4 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

10. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2019-cu il

Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın SƏRGİSİ AÇILIB



Martın 15-də Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın “Zoospektiv və morfospektiv” adlı sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ölkəmizlə Fransa arasında əlaqələrin gündən-günə inkişaf etdiyini bildirib.

Qeyd edib ki, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən bir çox layihələr həyata keçirilir. Vurğulayıb ki, Heydər Əliyev Mərkəzində artıq Fransanın Bernar Buffe və Lorens Cenkellin kimi tanınmış heykəltəraş və rəssamlarının incəsənət əsərləri təqdim olunub.

Sərginin kuratoru Mark Haşim belə bir möhtəşəm məkanda– Heydər Əliyev Mərkəzində Mauro Kordanın əsərlərini təqdim etmək üçün yaratdığı xoş fürsətə görə təşkilatçılara təşəkkürünü bildirib.

“İnanıram ki, bu incəsənət əsərləri ilə tanışlıq sizin böyük marağınıza səbəb olacaqdır, onları bir növ özünüz üçün kəşf edəcəksiniz”, - deyər sərginin kuratoru qeyd edib.

Sərginin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən Mauro Korda nümayiş olunan əsərləri haqqında məlumat verib. Bildirib ki, təqdim olunan incəsənət əsərləri bütün hissələri hərəkətə gətirən sənət

nümunələridir. Bu əsərlər davamlı, ideyalara əsaslanan fransız heykəltəraşlığının nümunələridir.

Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, M.Kordanın yaradıcılığında portret janrı mühüm yer tutur. O, yaratdığı əsərlərlə insanın daxili aləmini ən müxtəlif mühit və vəziyyətlərdə ağır və buna nail olmaq üçün bürünc, keramika, dəmir, mərmər və digər müxtəlif materiallardan istifadə edir.

Mauro Korda yaradıcılığında heyvanlar aləminə də xüsusi yer verir. Bu əsərlər bir sıra heyvan növlərinin sürətlə tükenməsi kimi global məsələlərə diqqət yönəltmək məqsədi daşıyır. Heykəltəraş vəhşi təbiət və ya zooparklardakı adi heyvan növlərinin tezliklə onun təqdim etdiyi fantastik məxluqlar kimi görünə biləcəyi mesajını verir.

Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 15-dək davam edəcək.

ADA Universitetinin tələbələri Sabit Rəhman və Emin Sabitoğlunu yad ediblər

ADA Universitetində “İrs” tələbə klubunun təşəbbüsü ilə Sabit Rəhman və Emin Sabitoğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələrindən qatıldığı proqramda hər iki görkəmli mədəniyyət xadiminin irsi xatırlanıb.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, tələbələrin musiqili çıxışları ilə yanaşı, tədbirdə filologiya üzrə fəlsəfə doktoru, professor Şirindil Alışanlı böyük yazıçı və dramaturq Sabit Rəhmanın yaradıcılığı barədə məlumat verib.

Daha sonra Sabit Rəhman və Emin Sabitoğlunun ssenarist və bəstəkar kimi üzərində işlədikləri filmlər barədə müzakirələr aparılıb. Tələbələrin Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivindən tapdıqları maraqlı materiallar, iki görkəmli simanın birgə ərsəyə gətirdiyi “Hicran” tamaşasından parçalar nümayiş etdirilib.

Tədbirdə çıxış edən Xalq şairi Nəriman Həsənzadə Sabit Rəhman və Emin Sabitoğlu barədə xatirələrini bölüşüb.

ADMİU-nun rektoru, Emin Sabitoğlunun qızı Ceyran Mahmudova gözəl yaradıcılıq axşamına görə təşəkkürünü bildirib. O etiraf edib ki, Azərbaycan mədəniyyətini təbliğ edən və eyni zamanda, onun ailə üzvlərinin irsini işıqlandıran tədbir onda kövrək hisslər və yüksək təəssürat yaradıb.

Sonda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, müasir zamanda gənclərin Azərbaycanın ədəbiyyatı



və incəsənətinin görkəmli şəxsləri barədə məlumatlandırılması çox vacibdir və “İrs” tələbə klubunun belə bir təşəbbüsü təqdirəlayiqdir.

O, tələbələri həmyaşıdları arasında bu səpkidə maarifləndirmə fəaliyyətini davam etdirməyə çağırıb.

Atçılıq Federasiyasının növbəti ümumi yığıncağı



Martın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) növbəti ümumi yığıncağı keçirilib. Federasiyanın mərkəzindən AZƏRTAC-a bildirilib ki, yığıncaqda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ARAF İdarə Heyətinin üzvləri və 100-ə yaxın federasiya üzvü iştirak edib.

Ümumi yığıncağın əvvəlində son illər ərzində Azərbaycan Respublikasında atçılığın tərəqqisinə, beynəlxalq yarışlarda qazanılmış uğurlara həsr olunmuş sənədli film nümayiş etdirilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin giriş sözündən sonra federasiyanın

baş katibi Bəhruz Nəbiyev 2009-cu ildən etibarən federasiya tərəfindən görülmüş işlərə bağlı geniş məruzə edib.

Federasiyanın vitse-prezidenti Məhird Muradov son beş il ərzində atçılığın konkur növü üzrə görülmüş işlər, vitse-prezident Elşad Abbasov son beş il ərzində cıdır üzrə görülmüş işlər barədə, federasiyanın İdarə Heyətinin üzvü Bəsirət Quliyev milli at cinsləri və milli atüstü oyunlarla bağlı məruzələr ediblər.

Sonra federasiya prezidentinin seçkiləri keçirilib, Elçin Quliyev ümumi yığıncaq üzvlərinin maksimal səs çoxluğu ilə yenidən növbəti beş il müddətinə ARAF-in prezidenti seçilib.

Ümumi yığıncağın qərarı ilə ARAF-in birinci vitse-prezident vəzifəsinə Məhird Muradov, vitse-prezident vəzifələrinə Elşad Abbasov, Bəsirət Quliyev, Sakit Məmmədov, Bəhruz Nəbiyev seçilib və İdarə Heyətinin üzvləri təsdiq olunublar.

Səsvermədən sonra ARAF prezidenti Elçin Quliyev çıxış edib, göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib, gələcək planlar və görülməli işlər haqqında geniş məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində milli atçılığın böyük inkişaf yolu keçməsi xüsusi vurğulanıb, ARAF-in fəaliyyəti dövründə əldə olunan nailiyyətlər, Qarabağ və Dərbəz milli at cinslərinin qorunması və təbliğatı üçün görülən işlər haqqında geniş məlumat verilib, milli atçılığın inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər ətrafı şərh olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə çövkən milli atüstü oyununun 2013-cü ildə UNESCO-nun təxirəsalınmaz qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının milli atçılığın inkişafı üçün xüsusi əhəmiyyəti vurğulanıb.

Son 15 ildə siyasi sahədə olduğu kimi, iqtisadi sektorda da mühüm uğurlar qazanılıb. Həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində respublikada bazar iqtisadiyyatına keçid prosesinin başa çatması təmin edilib. Bu dövrdə ÜDM-də özəl sektorun payı 80 faizi ötürüb, makroiqtisadi sabitlik möhkəmləndirilib, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yere yüksəlib. 2004-2018-ci illərdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı uğurla icra olunub.

Dünyada maliyyə resurslarının məhdudlaşdığı, şirkətlərin, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatla yanaşdığı bir dövrdə Azərbaycan, eyni zamanda, həm daxili, həm də strateji əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində nümunə göstərən dövlətə çevrilib.

dair illik hesabatda da ətraflı bəhs edilib. Baş nazir Novruz Məmmədov çıxışında 2018-ci ilin dərin iqtisadi islahatlar ili olduğunu bildirib, ölkədə makroiqtisadi sabitliyin təmin olduğunu və iqtisadi artımın 1,4 faiz təşkil etdiyini diqqətə çatdırıb. Nətiq, həmçinin xatırladı ki, hesabat dövründə qeyri-neft sektorunda 1,8



Həyata keçirilən islahatlar iqtisadi nailiyyətlərə imkan yaradıb

Xatırladaq ki, dünya ölkələrinin üzleşdiyi mürəkkəb sosial-iqtisadi problemlər fonunda Azərbaycanda olan təhlükəsizlik, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti hazırda istənilən layihənin gerçəkləşməsinə təminat verir. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollara yaxın, qeyri-neft sektoruna 100 milyard manatdan çox vəsait yatırılması da məhz bu amillə bağlıdır.

Qeyd edək ki, respublikamızda uğurlu investisiya qoyuluşunda Prezident İlham Əliyevin həyata keçirdiyi həm sosial-iqtisadi, həm də pragmatik və müstəqil siyasət önəmli rol oynayır.

Bütün bunlar barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə

faiz artım qeydə alınıb, qeyri-neft sənaye məhsulu isə 9,1 faiz həddinə çatıb. Əsas kapitala yönəldilən 17,2 milyard manat vəsaitin 11 milyard manatdan çoxu və ya 65,5 faizi qeyri-neft sektorunun payına düşüb və sevincdirici haldır ki, bu vəsaitin 69,7 faizini daxili sərmayələr təşkil edib.

Baş nazir 2018-ci ildə inflyasiyanın cəmi 2,3 faiz olduğu halda, əhalinin gəlirlərinin nominal ifadədə 9,2 faiz artdığını, ölkənin valyuta ehtiyatlarının 3 milyard ABŞ dolları artaraq, 45 milyard dollar yüksəldiyini də diqqətə çatdırıb.

Ölkə iqtisadiyyatının əsas sahəsi kimi qalmaqda davam edən neft-qaz sektorunda çox mühüm işlər görüldüyünü xatırladan Baş nazir bildirib ki, öten il ərzində 38,7 milyon ton

neft, 19,2 milyard kubmetr qaz hasil olunub. Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma və müasirləşdirmə tədbirləri davam etdirilib, maye qazdoldurma məntəqəsi və illik istehsal həcmi 62 faizdən çox artırmağa imkan verəcək yeni bitum qurğusu istismara verilib.

Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsi olduğunu, öz müstəqil, inkişaf yolu ilə uğurla getdiyini bir daha bütün dünyaya göstərib.

Rəfai ALLAHVERDİYEV,
iqtisad üzrə fəlsəfə doktoru

Nazirlər Kabinetinin ötən ilki fəaliyyəti yüksək dəyərləndirildi

Bu günlərdə Milli Məclisdə Azərbaycan Konstitusiyasına uyğun olaraq Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyəti ilə bağlı illik hesabat dinlənilib. Həsəbat məruzəsi ilə Baş nazir Novruz Məmmədov çıxış edib. Milli Məclisin sədri Oqtay Əsədovun da qeyd etdiyi kimi, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi Milli Məclislə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır.

yüksək dəyərləndirildi. Eyni zamanda, qeyd və təkliflər də hökumət üzvlərinin diqqətinə çatdırıldı.

Baş nazirin məruzəsindən də məlum oldu ki, Azərbaycan hökumətinin əsas məqsədi ölkənin inkişafı, vətəndaşların rifahının yüksək səviyyəyə qaldırılmasıdır və il boyu bu amala xidmət edilib. Baş nazir Novruz Məmmədov çıxışında dedi ki, bizim yolumuz Azərbaycan dövlətçiliyinin əbədi olmasıdır: "Bu da ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yoldur. Biz bu yolla getməliyik".

Həsəbat məruzəsində sadalanan rəqəmlər, təbii ki, ölkənin sosial-iqtisadi sahədə qazandığı uğurları, aparılan islahatları əhatə etdi. Ötən ilin uğurları sırasında may ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizinin açılışı, bunun Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin vacib rolunu bir daha nümayiş etdirdiyi qeyd olundu. Türkiyədə dövlət başçılarının iştirakı ilə nəhəng TANAP layihəsinin rəsmi açılış mərasimi isə özünün geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə bərabər, Azərbaycan-Türkiyə qardaşlığının və tərəfdaşlığının növbəti parlaq nümayişi oldu.

Baş nazir neft və qeyri-neft sahəsində görülmüş işləri, qazanılmış nailiyyətləri qeyd etdi, Sumqayıt Kimya Sənaye Parkı və digər müəssisələrin açılışı ilə çoxlu sayda yeni iş yerlərinin yaradıldığını, əhalinin məşğulluğunun təmin edilməsi üçün böyük addımlar atıldığını bildirdi.

Məhz keçən il əldə olunmuş müsbət nəticələrin hesabına ki, 2019-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə əhalinin sosial müdafiəsi istiqamətində çox sanballı tədbirlər görüldü və görülməkdədir. Bütövlükdə hesab edirik ki, Nazirlər Kabinetinin keçən ilki fəaliyyəti müsbət qiymətləndirilməlidir.

Teymur ZEYNALOV,
iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent



Vətəndaşlara göstərilən qayğının parlaq təzahürü

□ **Bu ilin ötən iki ay yarım müddətində minimum əməkhaqqı, pensiyalar artırılıb, sosial sahədə vətəndaşları maraqlandıran digər ciddi və əhəmiyyətli işlər görüldü, habelə bezi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı dövlət başçısının imzaladığı müvafiq fərmana uyğun olaraq həmin binalarda yaşayan mənzil sahiblərinin çıxarışla təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlər müəyyənləşdirilib və artıq icrasına başlanılıb.**

Aşağıda söylənilən fikirlərdə də ölkə Prezidenti tərəfindən sosial sahədə həyata keçirilən islahatlar vətəndaşlara göstərilən qayğının parlaq təzahürü kimi dəyərləndirilir.

Hüseyn İBRAHİMOV, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru:

Azərbaycan Prezidentinin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanı uzun müddət müzakirə edilən və vətəndaşlarımız üçün aktual olan problemin həllinə hüquqi zəmin formalaşdırıb. Nəzərə alsaq ki, çoxmənzilli binaların istismarı prosesi ciddi şəkildə sadələşdirilib, bu, olduqca mühüm bir sənəddir. Bununla da dövlətimizin başçısı sözügedən fərmanla "çoxillik həllolunmaz problem"-ə son qoydu.

Yeri gəlmişkən, hazırda 400-ə yaxın binanın sakinlərinin problemlərinin həlli istiqamətində konkret addımlar atılır. Bakının Səbail rayonunun Abbasquluzadə küçəsi, 17 ünvanında "İdeal" MTK tərəfindən inşa edilən hündürmərtəbəli, çoxmənzilli binanın sakinlərinə çıxarışların təqdim olunması bunun bariz ifadəsidir.

Xatırladı ki, bu məsələ 2019-cu il yanvarın 1-dəki tikilən, tam təhvil verilən, istismara qəbul edilməyən və faktiki olaraq sakinlərin yaşadıqları binalara şamil olunur.

Vəli Abdullayev, məcburi köçkün, müəllim:

Azərbaycanda məcburi köçkünlərin problemlərini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edən Prezident İlham Əliyev onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, maddi rifah halının

yüksəldilməsi üçün mühüm tədbirlər görür. Ölkə başçısının tapşırığına əsasən, zəruri infrastrukturla təmin edilən, müasir standartlara cavab verən qəsəbələr tikilərək istifadəyə verilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Bakı və Sumqayıt şəhərlərində ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkün ailələri yeni mənzillərlə təmin edilir.

Bu yaxınlarda Sumqayıt şəhərində 12-ci mikrorayon ərazisində inşa edilən yeni yaşayış binaları kompleksi məcburi köçkünlərin istifadəsinə verildi. Sevinc hissi yaşayanlar arasında ailəmiz də vardı. Bu qayğı və diqqətə görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya hər zaman minnətdar olacağıq.

Yeri gəlmişkən, yaşayış kompleksi bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilib. Burada 21 sayılı məktəbə əlavə olaraq, 540 şagird yerlik dördmərtəbəli yeni korpus da inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib.

Yaşayış kompleksinin ərazisində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görüldü. Bu kompleks Sumqayıtın mərkəzində yerləşdiyindən şəhərin memarlıq üslubuna uyğun inşa olunub, binaların fasadlarına xüsusi diqqət yetirilib, fərqli üslubda pəncərələr quraşdırılıb.

Hazırladı:
V.BAYRAMOV, "Xalq qəzeti"

Azərbaycan hökuməti ötən ilki uğurla başa vurub

□ **"Həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir şəraitdə iqtisadiyyatımızın dayanıqlılığı təmin olunub, iqtisadiyyatın inkişafına yeni təkan verilməsi üçün möhkəm əsaslar yarənib". Bu fikirlər Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinin yekunlarına dair hesabatında səsləndirildi. İqtisad üzrə fəlsəfə doktoru, sahibkar Süreyya İSMAYILOVA dedi:**

– Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reyting mərkəzləri Azərbaycan dövlətinin reallaşdırdığı bu islahatları yüksək qiymətləndiriblər. Dünya Bankının "Doing Business-2019" hesabatında biznes mühitinin əlverişliliyinə görə ölkəmiz əvvəlki illərlə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yere yüksəlib. 2018-ci il dövlətimizin müasir tarixində xüsusi yere layiq olan bir sıra layihələrlə yadda qalıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, 11 min manat

birdəfəlik ödənişin hesabat ilində verilməsinə başlanılmış və ilin sonuna 34 milyon manat vəsait ödənilmişdir. Əlillərə və şəhid ailələrinə 626 mənzil verilmiş, 265 nəfər imtiyazlı şəxs pulsuz minik avtomobili ilə təmin olunmuşdur.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal yaşayış kompleksində 29 binanın, 1 məktəbin, 1 uşaq bağçasının tikintisi yekunlaşdırılmış, sosial mənzillərin satışına başlanılmışdır. Hesabat məruzəsində bildirilib ki, respublikanın regionlarında 1530 yerlik 18 uşaq bağçasının və körpələr evinin, valideyn himayəsindən məhrum olmuş

kimsəsiz məzunlar üçün Abşeron rayonunun Masazır qəsəbəsində yaşayış kompleksinin inşası tamamlanmışdır.

Əvvəlki illərdə olduğu kimi, əhalinin həssas təbəqəsi olan məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilmiş, bu məqsədlərə ayrılmış maliyyə vəsaiti hesabına salınıb və bütün lazımi infrastruktur yaradılmış qəsəbələrdə 5900 ailə yeni mənzillərlə təmin edilmişdir. Əmək pensiyalarının artırılması 1,2 milyon pensiyaçını və ya onların 94 faizini əhatə etmişdir. Pensiyaların orta aylıq məbləği ötən ilə müqayisədə

6,2 faiz, yaşa görə pensiyanın orta aylıq məbləği isə 6,7 faiz artmışdır. Minimum əməkhaqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyəti dərəcədə artırılması, xarici valyutada götürülmüş kreditlərin artan hissəsinin ödənilməsi barədə qərarın qəbul edilməsi məhz əvvəlki illərdə, xüsusən 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsində mümkün olub. Bu və sadaladığımız digər faktlar sübut edir ki, Azərbaycan hökuməti ötən ilki uğurla başa vurub.

Hazırladı:
Z.BƏŞİRQIZI, "Xalq qəzeti"

Biz pensiyaçıları sevindirən Prezidentimizə ÜRƏKDƏN TƏŞƏKKÜR EDİRİK



Baba ƏHMƏDLİ,
Bakı sakini, pensiyaçı:

– Dövlət başçısının müvafiq sərəncamı ilə mənim də pensiyamda xeyli artım var. Təbii ki, buna görə çox sevinirəm. Hər bir insan yaşlı vaxtında xüsusilə həssas olur. Qoca

və ahıllar diqqət və qayğıya daha həssasdırlar.

Mən bir məqamı qeyd etməyi özümə borc bilirəm. Azərbaycan xalqı xoşbəxtədir ki, onun İlham Əliyev kimi müdrik və xeyirxah lideri var. Allah, Prezidentimizi, dövlətimizi qorusun!

Xavər MÜLKÜMQIZI,
Quba sakini, pensiyaçı:

– Məhərrəm Prezidentimizin minimum əmək haqlarının, eləcə də pensiyaların artırılması ilə bağlı qərarını eşidəndə, təbii ki, çox fərəhləndim. Çoxuşaqlı ana olduğum üçün uzun müddət işləyə bilməmişdim. İndi isə pensiyamda xeyli artım olacaq.

Təkcə mən deyil, mənim kimi minlərlə, on minlərlə evdar qadının pensiyaları artırılıb. Bizi öz diqqət və qayğısı ilə sevindiren dövlətimizin başçısına ürəkdən təşəkkür edirəm.

Sara ABBASOVA,
Beyleqan sakini, pensiyaçı:

– Mən Beyleqanda fəaliyyət göstərən xalça sənində bir müddət xalçaçı işləmişəm. Həyat yoldaşım rəhmətlik Ağamirzə ilə bərabər dörd oğul böyütmüşük. Onların ikisi Qarabağ müharibəsində fəal iştirak edib. Övladlarım ailə təhsillidirlər.

Övladların mənə hər zaman həvəslə maddi dəstək olublar. Bir neçə ildir ki, pensiya da alıram. Hörmətli dövlət başçımızın göstərişi ilə pensiyamın artmasına çox sevinirəm. Allah Prezidentimizə, bütün xalqımıza yardımçı olsun.

Söhbəti yazdı:
M.HACIXANLI, "Xalq qəzeti"

□ 1995-ci ilin mart hadisələrindən 24 il ötür. Xalqımız Novruz bayramını böyük təntənə ilə keçirməyə hazırlaşdığı vaxtda bir qrup vəzifə hərisinin hakimiyyəti qəsb etmək məqsədilə həyata keçirmək istədiyi məkrli niyyətləri bu gün də yaddaşlardan silinməyib. Ətrafına topladıqları qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə çalışan xəyanətkarlar 1994-cü ilin noyabrındakı dövlət çevrilişinə cəhdi yenidən təkrarlamaq niyyətinə düşmüşdülər. Ulu öndər Heydər Əliyevin uzaqqörən siyasəti, müdrikliliyi nəticəsində ölkədə yaradılan ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə yenidən dövlət çevrilişinə cəhd etmişdilər.

MART HADİSƏLƏRİ – Azərbaycan dövlətçiliyinə və müstəqilliyimizə qarşı yönəlmiş qəsd

Bu, elə bir vaxtda baş vermişdi ki, artıq Azərbaycan dünya birliyinə inteqrasiya olunur, mövqeyini möhkəmləndirir, əlaqələrini genişləndirirdi. Ulu öndər Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işğuzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirir, dövlətin mövqeyini dünyaya çatdırır, beynəlxalq aləmin diqqətini ölkəmizə cəlb edirdi. Azərbaycanın siyasi-iqtisadi əlaqələri getdikcə genişlənir, mühüm müqavilə və sazişlər imzalanırdı. Qısa bir zamanda ölkədə ictimai-siyasi sabitlik yaradılmış, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Bu uğurları gözü götürməyən dairələr xarici himayədarlarının havadarlığı ilə hakimiyyəti qeyri-konstitusion yolla ələ keçirməyə cəhd edirdilər.

... Respublikada ekstremal şərait yaranmışdı. Əhali həyəcan içində idi. Bütün ölkə Prezidentdən bu şər qüvvələrə qarşı sərt, amansız və qətiyyətli tədbirlər görməyi tələb edirdi. Vəziyyət son dərəcə gərgin xarakter alsa da, ulu öndər səbr, təmkin nümayiş etdirir, ağsaqqalları, ziyalıları, tanınmış ictimai-siyasi xadimləri hakimiyyəti qeyri-sivil yolla ələ keçirmək istəyən Məhərrə və Rövşən Cavadov qardaşları ilə danışıqlara gəndərir, problemin qan tökülmədən həllinə çalışırdı. Lakin Cavadov qardaşları və onların rəhbərlik etdikləri qeyri-qanuni silahlı

hakimiyyəti ələ keçirmək istəyən silahlı dəstənin hakimiyyət hərislərinin olduğunu bildirmiş, müstəqilliyimizə qarşı olan təhdidlərin təcə ayrı-ayrı dairələrin təzyiqi olmadığını vurğulamışdı: “Müstəqilliyimizə qarşı olan təzyiqlər təcə ayrı-ayrı dairələrin təzyiqləri deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidlərsiniz... Şübhəsiz ki, nə qədər qan tökülsə, nə qədər cinayət edilsə də, mən bu gərginliyin

yönəlmiş bu cinayətlər nəticəsində ölkəmizə müəyyən zərblər vursada da, qan tökülsə də, müstəqil dövlətçiliyimiz həmişə xalqa arxalanan möhtərəm Prezidentimizin yenilməz iradəsi, qətiyyəti sayəsində bu sınaqdan da çıxdı. Azərbaycanda zor gücünə, silahlı dəstələrdən istifadə etməklə hakimiyyətə gəlmək kimi bədnam ənənəyə son qoyuldu. Xalqın dövlətə, hakimiyyət orqanlarına inamı, hörməti artdı. 1995-ci ilin Mart hadisələrindən illər keçsə də, həmin günlər heç vaxt

damam etməsinin tərəfdarı deyiləm. Əksinə, mən tələb edirəm ki, onlar bu cinayət əməllərindən əl çəksinlər... Mən hər bir vətəndaşın hüququnun keşiyindəyəm və hər bir vətəndaşa qayğı göstərməliyəm. Xalq mənə etimad göstərdiyinə görə mən bu vəzifəni öhdəmə götürmüşəm. Bu, mənim borcumdur və bu borcu yerinə yetirmək üçün mən hər şeyə gedirəm. Ona görə də əgər bu gün də onlar çirkin əməllərindən əl çəksələr, silahları yerə qoysalar, şübhəsiz ki, cinayətkarların bir qismini bağışlayacağam. Bunları da bağışlayacağam. Yeni mən, – baxmayaraq ki, çox kəskin vəziyyət yaranıb, ictimaiyyət Rövşən Cavadova və onun ətrafında olan o quldurlara çox nifrət edir – yenə də bu addımı atıram”.

Ölkə başçısının, hətta mart ayının 16-da verdiyi, tarixdə görünməmiş əfv fərmanına da məhəl qoyulmadı və xəyanətkarlar öz millətinə güllə atmaqdan çəkinmədilər. Təbii ki, xalqı təngə getirmiş, hər addımda qan tökməyə hazır olan bu cinayətkarların qarşısı alınmalı idi. Alındı da.

Təbii ki, Mart hadisələri kimi, belə xoşagəlməz olayların baş verməsini heç bir vətənpərvər soydaşımız arzulamazdı. Amma neyləyəsən ki, dəfələrlə əli qana batmış, xüsusi qəddarlıqda ad çıxarmış bu dəstənin qarşısı, nəhayət, alınmalı idi. Azərbaycan dövlətçiliyinin varlığı əleyhinə

unudulmur. Bu hadisələrin nəticəsi bir daha təsdiqlədi ki, dövlətə silah gücünə iradəsini qəbul edirmək yolverilməzdir və yol verilmədi də. Heydər Əliyevin iradəsi ilə artıq neçənci dəfə belə dövlət çevrilişinin qarşısı alındı.

Mart hadisələrində hakimiyyət hərislərinin dairəsi nə qədər geniş olsa da, respublikamızın əhalisi heç nədən çəkinmədi, ulu öndər Heydər Əliyevə inandı, ona güvəndi və ətrafında sıx birləşərək müstəqil dövlətçiliyini qorudu. Zaman bir daha sübut etdi ki, xalq öz milli liderini müstəqilliyinin təminatçısı sayır, başqa heç kimi qəbul etmir. Elə buna görə də məqsədləri, niyyətləri yalnız hakimiyyəti ələ keçirmək olan XTPD-çilər əhali arasında dəstəklənmədi və tezliklə süquta uğradılar.

Müstəqillik tariximizdə qara ləkə kimi görünən Mart hadisələri Azərbaycanın dövlətçiliyinə, onun müstəqilliyinə qarşı yönəlmiş birbaşa qəsd idi. Bu ağırlı-acılı hadisələrdə xalqımızın ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda canlarından keçdilər. Vətəni, torpağını sevmə, onun müstəqilliyini əziz tutan insanlar hər zaman olduğu kimi, bu dəfə də ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşib öz dövlətçiliyini qorudular.

*Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”*

Dövlət Gömrük Komitəsinin sədri İranın iqtisadi işlər və maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

□ *Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsəndin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.*



DGK-nın mətbuat və ictimaiyyətə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyib.

Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhani-nin rəhbərliyi ilə iki ölkə arasında qarşılıqlı əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Azərbaycan-İran münasibətlərinin son illər səmərəli əməkdaşlıq müstəvisində inkişaf etdiyi, iqtisadi münasibətlərin gücləndiyi, ticarət dövryyəsinin artdığı bildirilib. Qeyd olunub ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir.

Qarşılıqlı münasibətlərin uğurlu inkişafında gömrük xidmətlərinin də mühüm rolu olduğunu diqqətə çatdıran Səfər Mehdiyev, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də, sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirdən danışdı.

Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən Səfər Mehdiyev, bu islahatların iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb.

İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd ölkəsinin Azərbaycanla münasibətləri genişləndirməkdə daim maraqlı olduğunu deyib, bütün sahələrdə, o cümlədən,

gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib. Qonaq qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini bildirib.

Fərhad Dejpəsənd Azərbaycan gömrüyünün əldə etdiyi nailiyyətlərə toxunaraq, xüsusilə son dövrlərdə həyata keçirilən islahatları və mütarəqqi layihələri biznes mühtinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib.

Nümayəndə heyətinin rəhbəri martın 14-15-də Bakıda keçirilən Azərbaycan-İran hökumətlərarası komissiyasının toplantısında gömrük işi üzrə aparılmış müzakirələri və əldə edilmiş razılaşmaları təqdir etdiklərini, bu razılaşmaların uğurla həyata keçiriləcəyinə əmin olduğunu söyləyib.

Sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının Gömrük Administrasiyası arasında görüşün protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, İran tərəfindən Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşəfi imzalayıblar.

Daha sonra Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında qarşılıqlı maraq doğuran məsələlərə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin, ticarət dövryyəsinin artmasına paralel olaraq beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, həmçinin nəqliyyat vasitələrinin, şəxslərin gömrük sərhədindən təhlükəsiz və maneəsiz keçidinin təmin edilməsi, qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə olunub.

Görüşdə İran İslam Respublikasının Azərbaycanı fəvqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının MƏLUMATI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikasının Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbiçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaranması və Ermənistan hərbiçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.

Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət olunub. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Ermənistan ordusu sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Bərd rayonunun Mosesqex və Çinarı kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqələrimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımcı, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanı, Füzuli rayonunun Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki ad-sız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqələri atəşə məruz qalıb.

Bakıda III Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu

Martın 15-16-da Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin dəstəyi ilə III Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu keçirilib. Simpoziumun həmsədrləri Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev və Almaniyanın Aaxen Universitet klinikasının eksperimental invaziv neyroradiologiya bölməsinin rəhbəri, tibb elmləri doktoru, professor Anastasios Mpotsarisdir.

Martın 16-da Simpozium öz işini Milli Onkologiya Mərkəzində davam etdirib.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas mövzusu onkoloji xəstəliklərin müasir diaqnostikası, şüa və neyroradioloji müalicə metodları və ən yeni müalicə texnologiyalarıdır. O, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin anından simpozium iştirakçılarını salamlayaraq Almaniya-Azərbaycan simpoziumunun məhz bu müəssisədə keçirilməsinə görə məmnunluğunu bildirib. Professor Ə.Əliyev deyib: “Almaniyanın aparıcı tibbi mərkəzləri ilə sıx münasibətlərimiz yaranıb, buna görə də belə bir nüfuzlu tədbirin Milli

Onkologiya Mərkəzində keçirilməsi bizim üçün çox vacibdir”.

Baş direktorun birinci müavini Milli Onkologiya Mərkəzinin uğurları barədə məlumat verərək diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin diqqəti və qayğısi sayəsində bu mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz olunub. Əziz Əliyev vurğulayıb: “Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təmin olunması problemi aradan qaldırılıb. Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzi dünyanın aparıcı mərkəzləri ilə müqayisə edilə bilər. Mərkəzin əməkdaşları yüksəkkeyfiyyətli onkoloji xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını həyata keçirir, bu cür xəstələrin müasir cərrahi, şüa və dərman müalicəsini təmin edir, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi araşdırmalar aparırlar. Məsələn, əvvəllər bütün onkoloji əməliyyatlar bir binada aparılırdısa, 2009-cu ildə Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu tikiləndən sonra bu sahədə irəliləyiş göz qabağındadır. Bundan əlavə, 2012-ci ilin mart ayında Uşaq Onkologiya Klinika-



sının açılışı olub. Milli Onkologiya Mərkəzinin regionda ilk uşaq klinikasının yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük xidmətidir.

Professor Ə.Əliyev qeyd edib ki, almaniyalı qonaqlar üçün Milli Onkologiya Mərkəzinə baş çəkib, mərkəzdə yaradılmış şəraitə heyran olduqlarını bildiriblər. O deyib: “Almaniyalı həmkarlarımız əməkdaşlığın səviyyəsinə görə məmnun olduqlarını bildiriblər. Onlar əlaqələrimizi daha da genişləndirməyin vacib olduğunu vurğulayaraq qeyd etdilər ki, onkoloji xəstələrin keyfiyyətli müalicəsi üçün mərkəzdə yaradılmış müasir şərait dünya standartlarına tamamilə uyğundur. Onlar onkoloji xəstələrin müalicəsi və profilaktikası üçün burada aparılan işi yüksək qiymətləndiriblər”.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqarq beynəlxalq simpoziumun təşkilatçılarına təşəkkürünü bildirərək vurğuladı ki, ölkələrimiz arasında, xüsusən tibb sahəsində əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.



Məsələn, son 8 ildə 400-dən çox azərbaycanlı tələbə, o cümlədən 50 radioloq təhsillərini Almaniya da davam etdiriblər. Səfir ölkələrimiz arasında fəal və uğurlu əməkdaşlıq əlaqələrindən söhbət açaraq qeyd etdi ki, budəfaki simpozium bu əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı platformadır. Mixael Kindsqarq qeyd etdi ki, Almaniya səhiyyə və tibbi turizm sahəsində Azərbaycanla təcrübə mübadiləsinə bundan sonra da davam etdirmək niyyətindədir.

Simpoziumun həmsədr professor Anastasios Mpotsaris Azərbaycana üçüncü dəfə gəldiyini, burada özünü evində olduğu kimi hiss etdiyini vurğulayaraq, qonaqpərvərliyə görə təşəkkür etdi. O əmin olduğunu bildirdi ki, budəfaki simpozium ölkələrimizin tibb müxəssisləri arasında əməkdaşlığı və təcrübə mübadiləsinə daha da genişləndirməyə imkan verəcək.

Konfransın elmi hissəsi tematik sessiyalar şəklində davam etdi. Professor Anastasios Mpotsaris, Gettingen Universitet Klinikasının neyroradiologiya şöbəsinin müdiri Folker Maus, Köln Universiteti-

nin həkim-radioloqu, tibb elmləri doktoru Nuran Abdullayev, Heydelberq Universitetinin professoru Kristof M.Zommer, Almaniya dənəvət olunmuş digər məşhur müxəssislər məruzələrlə çıxış etdilər. Daha sonra azərbaycanlı müxəssisləri Anar Kazımov, Fuad Novruzov, Rəsim Babayev və başqaları onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində ən yeni elmi-praktiki biliklər barədə məlumat verdilər.

Bu simpoziumun əlamətdar cəhəti ondan ibarətdir ki, AFR-də təsis edilmiş Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin üzvlərinin və təsisçilərinin ilk yığıncağı Bakıda keçirilib. Cəmiyyətin prezidenti həmvətənimiz, Köln Universitetinin həkim-radioloqu, tibb elmləri doktoru Nuran Abdullayevdir.

Tədbirdə Anastasios Mpotsaris, Folker Maus və Nuran Abdullayev baş beyin damarlarının anevrizminin müalicəsində Azərbaycanı diydə qədr təbiiq edilməsi metodlarının praktikada istifadə olunmasına dair workshop-təlim təqdim ediblər.

Siyavuş NOVRUZOV:

ABŞ Dövlət Departamentinin hesabatının heç bir hüquqi əsası yoxdur

ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrində insan haqlarına və fundamental azadlıqlara dair hesabatında Azərbaycan haqqında yer alan məqamlar heç bir fakta, araşdırmaya söykənmir. Dövlət Departamenti köhnə materialları nəinki dəyişdirmədən dərc edib, hətta Əli Kərimlinin, "Milli şura"nın bəzi üzvlərinin fikirlərinin nöqtə-vergülinü belə dəyişmədən hesabatda daxil edib.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Dövlət Departamenti hər bir insanın verdiyi informasiyaya deyil, ciddi mənbələrə əsaslanmalıdır: "Dünyanın aparıcı bir dövlətinin Dövlət Departamenti tərəfindən maraqlı tərəflərdən birinin subyektiv düşüncələri dövlət sənədi səviyyəsinə çıxmamalıdır. Burada fundamental araşdırma olmalı, qarşı tərəfin arqumentləri də dinlənilməli və nəzərə alınmalıdır. Təəssüflər olsun ki, bu hesabat tamamilə birtərəflidir və qeyd etdiyimiz obyektiv kriteriyalara uyğun gəlmir. Bəs niyə bu hesabatda Ermənistanın işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş, bütün hüquqlardan məhrum olunmuş bir milyondan çox qaçqın və məcburi köçkünün haqqında bir kəlmə belə yoxdur? Yaxud bizim kəlbəcərli həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevə ermənilər tərəfindən hər cür işgəncə verilir, onlara qeyri-qanuni məhkəmə qurulub. Hesabatda onlar barədə bir kəlmə belə işlədilməyib. Mehman Qələndərov, Əfqan Muxtarlı ilə Gözəl Bayramlıdan danışılır, amma Dilqəm Şahbaza bir kəlmə də hesabatda yazmayıblar".

YAP icra katibinin müavini hesab edir ki, belə hesabatların yayılmasında xüsusi ma-



azadlığının tam təmin olunduğunu diqqətə çatdırıb: "Azərbaycanda iyirmidən çox internet televiziya fəaliyyət göstərir. Bu gün xaricdə "YouTube", digər beynəlxalq internet resursları vasitəsilə Azərbaycana qarşı təhqir, böhtan kampaniyası aparılır. Bu kampaniyanı da Qərbdəki müəyyən dairələr maliyyələşdirir".

Dövlət Departamentinin bu hesabatının "divar kağızı"ndan fərqlənmədiyini deyən millət vəkili sözlərinə görə, bu hesabatın heç bir hüquqi əsası yoxdur: "ABŞ-in özündə də insan



ABŞ Dövlət Departamentinin son hesabatı realıqdan çox uzaqdır

XXI əsrdə yaşanan bir çox hadisələrin beynəlxalq münasibətlərin xarakterinə və mahiyyətinə güclü təsir göstərməsi danılmaz faktdır. Xüsusilə də ikiqütblü dünyanın tarixə qovuşması və bir sıra iddialı dövlətlərin və güc mərkəzlərinin meydana çıxması yer kürəsinin, demək olar, hər bir guşəsini potensial münazişə və ədəvət ocaqlarına çevirməkdir. Bu təhlükəli tendensiya, təəssüf ki, getdikcə güclənir. Belə bir geosiyasi mürekkəb şəraitdə, eləcə də bir çox maraqların toqquşduğu coğrafiyada yerləşməsinə rəğmən Azərbaycan həmişə sülhpərvər ənənələrinə sadıq qalaraq və başçı dəyərləri göz önündə tutaraq beynəlxalq münasibətlərə müsbət təsir göstərən siyasət yürütməkdə davam edir. Təəssüf ki, bu reallıqlar bir sıra hallarda okeanın o tayında nəzərə alınmır və Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənir.

ABŞ Dövlət Departamenti 2018-ci ildə dünya ölkələrində insan haqlarına və fundamental azadlıqlara dair hesabatını açıqlamışdır. Lakin hesabatda Azərbaycan haqqında yer alan məqamlar heç bir fakta, araşdırmaya söykənmir. Hesabatla yaxından tanış olduqda anlamaq olur ki, Dövlət Departamenti köhnə materialları dərc etmiş və hətta bir qədər uzağa gedərək Azərbaycanın radikal müxalifet düşərgəsinin bəzi başçılarından heç bir faktlara söykənməyən iddialarını olduğu kimi təqdim etmişdir. Departamentin hesabatında qeyd edilən əsassız fikirlər illərdi özünü göstərən xüsusi standartın mövcudluğunu bir daha ortaya çıxarır.

Təbii ki, Azərbaycan dövlətinin ünvanına deyilən iradların əsassızlığı açıq-aşkar görünür. İnsan haqları, söz azadlığı, KİV-in fəaliyyətinin məhdudlaşdırılması və digər bəndlərdə ifadə edilən fikirlər həqiqəti yox, müəyyən dairələrin maraqlarını əks etdirir. Ancaq bu gün bütün dünya müşahidə edir ki, müasir demokratik dövlət kimi, Azərbaycan fikir, söz və vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin etməyə və qorumağa çalışır. Bu sahədə görülməli işlər həyatın ən vacib elementlərindən biri kimi, Azərbaycan hökumətinin diqqət mərkəzindədir və dövlətimiz ölkədə insanların fundamental hüquqlarının qorunması ilə bağlı bütün səyləri dəstəkləyir. Bu baxımdan ABŞ Dövlət Departamentinin son hesabatının reallıqları əks etdirmədiyi gün kimi aydındır.

Hesabatda bəzi məqamlar da diqqəti çəkir. Belə

raqlar var. "Çünki Azərbaycanın apardığı müstəqil siyasət, cənab Prezident tərəfindən qəbul olunan qərarlar, sərəncamlar, bu yaxınlarda imzalanması gözlənilən əfv sərəncamı müəyyən qüvvələrə sərf etmir. Həmin qüvvələr istəyirlər ki, Azərbaycan dövləti onların diktesi ilə otursun-dursun. Amma Azərbaycan müstəqil dövlətdir, həyata keçirilən siyasətdə milli maraqların qorunması öndə dayanır".

S.Novruzov, həmçinin Azərbaycanda internet və media

hüquqları ciddi şəkildə pozulur. Buna sübut kimi bir sıra araşdırmaçı-jurnalistlərin müəmmalı qətlərini, Əbu Qureybda və Quantanamo həbsxanasında verilən işgəncələri göstərmək olar. Amma ABŞ-da bu hadisələrlə bağlı ciddi tədbirlər görülməyib, təqsirkarların bir çoxu ümumiyyətlə cəzalanmayıb".

YAP icra katibinin müavini əfv sərəncamı, siyasi məhbus olduğu iddia edilən şəxslərin əfv olunub-olunmayacağı ilə bağlı suala cavabında deyib ki, əfv sərəncamı bir qrup insana sərf etmir: "Əfv sərəncamı olanda xaricdə oturan bir qrup şəxsə, erməni lobbisinə xidmət edən insanlara və Azərbaycanda "Milli şura" adlanan quruma, o cümlədən, Əli Kərimlinin güruhuna sərf etmir. Əksinə, bu və ya digər şəkildə çalışırlar ki, o insanların heç biri azadlığa buraxılmasın. Bunlar da onların adından istifadə edib qrant alsınlar, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilsin".

Siyavuş Novruzov bildirib ki, əfvə bağlı müraciətlər olub: "Artıq "Milli şura"nın təmsilçiləri iddia edirlər ki, mitinqə görə əfv sərəncamı olacaq. Halbuki əfvə bağlı mindən artıq müraciət daxil olub. Müraciətlərə baxılıb və bunlardan 400 nəfər insanın azadlığa buraxılması ilə əlaqədar sənədlər hazırlanıb. Bu şəxslərin sayı və kimliyi əfv komissiyası tərəfindən müəyyənəşdirilir. Maraqlı məqamlar ondan ibarətdir ki, onlar azadlığa çıxdıqdan sonra Əli Kərimlinin dəstəsi artıq bu insanlarla maraqlanmır və ya müxalifet düşərgəsindən kənarlaşdırmağa çalışır. Çünki azadlıqdakı müxalifətçi onlar üçün maddi və mənəvi əhəmiyyət kəsb etmir. Məsələn, İlqar Məmmədov. O, həbsdə olanda adını daha çox hallandırırırlar, nəinki indi. İndi artıq onunla rəqabətə giriblər, çirkli rəqabət aparırırlar. Azərbaycan hüquqi dövlətdir. Kimin cinayəti ictimai təhlükəli deyilsə, əfvə uyğun gəlsə, ailəsi və ya hüquq müdafiə təşkilatları tərəfindən müraciət edilibsə, törətdiyi əməldən peşman olması barədə etirafı varsa, o şəxslərlə bağlı müraciətə baxılır və müvafiq qərar qəbul ediləcək".

Okeanın o tayından növbəti ədalətsiz YANAŞMA

gərə də, hesabatın subyektiv xarakteri, informasiya mənbələrinin açıqlanmaması, bir sıra faktların təhrif edilməsi sənədin obyektivliyini şübhə altına almağa tam əsas verir.

ABŞ Dövlət Departamentinin son hesabatı ölkədə insan hüquqları və demokratiyanın real vəziyyətindən tam fərqli bir mənzərə təqdim etməklə qərəzli seçiyyə daşıyır. Aydındır ki, Dövlət Departamentinin dünya ölkələrində insan hüquqları vəziyyəti dəyərləndirən hesabatlar dərc etməsi təcrübəsi özünü doğrultmur. Azərbaycan demokratik dövlətdir, Konstitusiyaya normalarına uyğun olaraq, ölkədə qanunverici, icra və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyəti təmin olunmuşdur. Buna görə də, ona qarşı qərəzli iddialar qəbulolunmazdır və iddiaları ciddi əsas olmayan subyektiv mülahizə kimi qiymətləndirmək lazımdır. Ən əsası, ölkədə güclü və səmərəli insan hüquqlarının müdafiəsi sistemini qurmağa müvəffəq olmuş Azərbaycana münasibətdə belə bir qərəzli sənədin yayılması ona siyasi təzyiq göstərilməsi cəhdlərindən başqa bir şey deyildir.

Bu gün bütün dünya ölkələri yaxşı bilir ki, ABŞ Dövlət Departamentinin belə hesabatlar hazırlaması realıqda bu qurumun özünü nüfuzdan salır və "Dünyanın bir nömrəli demokratiyası"na olan inamı kəskin şəkildə azaldır. Bu, bir aksiodmır ki, ədalət prinsipinin pozulduğu yerdə səmimiyyətdən və obyektivlikdən danışmaq mümkün deyil. Təsədüfi deyil ki, ABŞ-in özünün aparıcı analitikləri demokratiyanın böhranından yazırlar. Orada əsas problem siyasi islahatlarla bağlı olduğu tezisi getdikcə özüne daha çox tərəfdar toplayır. Bütün bunlara görə, Azərbaycanla bağlı ABŞ Dövlət Departamentinin hesabatında qeyd olunanlar ciddi qəbul edilə bilməz. Bu gün Avrasiya materikinə vacib enerji-neqliyyat layihələrinin fəal iştirakçısı, Cənubi Qafqaz regionunun iqtisadi lokomotivi və bəşəriyyətin qarşısında dayanan bir sıra problemlərin müzakirə olunduğu məkan olan Azərbaycana qarşı belə qərəzli mövqenin nümayiş etdirilməsi, əlbəttə ki, ölkə ictimaiyyəti tərəfindən bizim mənalı şəkildə qəbul edilmir.

Azərbaycan demokratik ölkədir və bütün vətəndaşların azad və təhlükəsiz mühitində yaşaması, eləcə də bütün sosial rifahlardan istifadə edilməsi üçün respublikada münbit şərait yaradılmışdır. Okeanın o tayından səsləndirilən əsassız iddialar Azərbaycanı müstəqil və milli mənaflarına uyğun siyasət yürütməsinə heç bir əngəl ola bilməz. Necə dəyərlər, Dövlət Departamentinin son hesabatı "köhnə mahnını" başqa notlarla sırımağa çalışmasına" bənzəyir və bu addım da yalnız təəssüf doğurur.

"Xalq qəzeti"

Nazir İnam Kərimov Qazaxda vətəndaşlarla görüşüb



Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin AZƏRTAC-a bildirdilər ki, tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, kənd təsərrüfatı naziri İnam Kərimov martın 16-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qazax, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Daşkəsən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə nazir İnam Kərimov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babayev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsinə ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Daha sonra nazir İnam Kərimov yeni istifadəyə verilmiş Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 42 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, kənd təsərrüfatı məhsullarının satışına kömək göstərilməsi və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir

vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürüldü. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyatda alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında "Səyyar Xidmət" Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 79 mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz edilib. Bununla yanaşı, 1 ədəd kənd təsərrüfatı texnikası texniki baxışdan keçirilib və daha 1 ədədi isə dövlət qeydiyyatına alınıb.

Nazir İnam Kərimov "Səyyar Xidmət" Qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ SABİRABADDA VƏ GORANBOYDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞÜBLƏR



Hər il olduğu kimi, bu Novruz bayramı ərəfəsində də - martın 15-16-da daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, nazir müavini doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı qarşıdan gələn Bəhar bayramı münasibətilə təbrik edib, onların qayğı və problemlərinə, müraciətlərinə hər zaman diqqətlə, həssaslıqla yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. O, hazırda bu siyasətin uğurla davam etdirildiyini, əhalinin sosial müdafiə cəhətdən ən zəif təbəqələrinin, xüsusən şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, təqaüdcülərin həyat, məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində son aylar Prezident tərəfindən önəmli addımların atıldığını vurğulayıb.

Polis general-leytenantı İsmət Əliyev sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat, məişət şəraitinin yaxşılaşdırılması üçün görülməli tədbirlərdən, ordu

quruculuğu, iqtisadi qüdrətimizin daha da yüksəldilməsi, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahələrində əldə olunan uğurlardan söz açıb.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər dövlətimizin başçısının apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əmin olduqlarını bildirib, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında toplaşdığı 70 minə yaxın soydaşlarımızı təqdim olunub.

Görüşlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayilov və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iştirak ediblər.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 97

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” 1993-cü il 15 yanvar tarixli 32 nömrəli, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 1994-cü il 10 may tarixli 185 nömrəli, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli 186 nömrəli, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 289 nömrəli Fərmanının icrası haqqında” 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli qərarlarında dəyişikliklər edilməsi və “İşsizlik müavinətinin minimum məbləğinin təsdiq edilməsi barədə” 2001-ci il 30 oktyabr tarixli 173 nömrəli, “Əhalinin məşğulluğu baxımından üstün inkişaf etdirilən regionların müəyyən edilməsi barədə” 2002-ci il 15 fevral tarixli 28 nömrəli qərarlarının ləğv edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 15 yanvar tarixli 32 nömrəli Qərarının 4-cü hissəsində “Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında” Qanunla müəyyən edilmiş qaydada “işsiz” statusu və müvafiq müavinət versin” sözləri “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta ödənişinin ödənilməsinə təmin etsin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların

problemləri üzrə kompleks Proqram”ın 2-ci hissəsinin üçüncü abzasında “vətəndaşlar” sözü “və işə düzəlməkdə çətinlik çəkən şəxslər” sözləri ilə, “Azərbaycan Respublikasında Əhalinin Məşğulluğu haqqında Qanunun” sözləri “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2a bəndində aşağıdakı dəyişikliklər edilsin:

3.1. İkinci abzasda “təqaüd almaqla peşə hazırlığı, əlavə təhsillənlər üçün təhsilin” sözləri “aktiv məşğulluq tədbirlərinə cəlb olunmuş şəxslər üçün aktiv məşğulluq tədbirlərinin” sözləri ilə, “göndərişi ilə bir yaşayış məntəqəsində digərinə köçməklə işə” sözləri “təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə” sözləri ilə əvəz edilsin;

3.2. üçüncü abzasda “peşə hazırlığına, əlavə təhsilə göndərilənlər üçün təlim keçdiyi peşənin adı göstərilməklə peşə hazırlığı, əlavə təhsili barədə, həmin orqanlar tərəfindən bir yaşayış məntəqəsində digərinə köçməklə işə” sözləri “aktiv məşğulluq tədbirlərinə cəlb

Bakı şəhəri, 14 mart 2019-cu il

olunmuş şəxslər üçün aktiv məşğulluq tədbirlərinin adı göstərilməklə, aktiv məşğulluq tədbirləri barədə, həmin orqanın təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə” sözləri ilə, “yaşayış məntəqəsinin” sözləri “şəhərin və (və ya) rayonun” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 702; 2006, № 11, maddə 990) ilə təsdiq edilmiş “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı”nın 12-ci hissəsinin “Tədbirlər” sütununda “Əmək yarmarkalarının keçirilməsində, Əmək Birjəsi xidmətində” sözləri “Əmək birjalarında və əmək yarmarkalarında” sözləri ilə əvəz edilsin.

5. “İşsizlik müavinətinin minimum məbləğinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 oktyabr tarixli 173 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 10, maddə 667; 2002, № 4, maddə 199; 2004, № 6, maddə 501) ləğv edilsin.

6. “Əhalinin məşğulluğu baxımından üstün inkişaf etdirilən regionların müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 fevral tarixli 28 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 2, maddə 106; 2008, № 6, maddə 584) ləğv edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 98

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 37 nömrəli, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli 517 nömrəli və “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 619 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379, № 7, maddə 1342, № 11, maddələr 1965, 1976, № 12, maddə 2239; 2018, № 8, maddələr 1793, 1795; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 dekabr tarixli 534 nömrəli və 2019-cu il 21 yanvar tarixli 21 nömrəli qərarları) ilə təsdiq

edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.5.1-ci yarımbəndində “müvafəqti ictimai” sözləri “haqqı ödənilən ictimai” sözləri ilə əvəz edilsin.

2. “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2234; 2018, № 4, maddə 796, № 9, maddə 1947) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 11-ci hissəyə “işaxtaran” sözündən sonra “və işsiz” sözləri əlavə edilsin

Bakı şəhəri, 14 mart 2019-cu il

və həmin hissədə “vətəndaşları” sözü “şəxsləri” sözü ilə əvəz edilsin;

2.2. 18-ci hissəyə “işaxtaran” sözündən sonra “və işsiz” sözləri əlavə edilsin və həmin hissədə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2564; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 dekabr tarixli 534 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.2-ci bənddə “işsiz” sözü “işsiz şəxsin” sözləri ilə əvəz edilsin;

3.2. 4.3-cü bənddə “təsdiq” sözü “təqdim” sözü ilə, “verilir” sözü “qəbul edilir və ya fərdi məşğulluq proqramında dəyişiklik edilməsinə dair tədbir görülür” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 99

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüddün minimum məbləğinin təsdiq edilməsi haqqında” 2004-cü il 23 iyun tarixli 86 nömrəli, “Ailə kəndli təsərrüfatının ucotunun aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 26 yanvar tarixli 22 nömrəli, “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın təsdiq edilməsi barədə” 2011-ci il 20 may tarixli 81 nömrəli və “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin təsdiq edilməsi barədə” 2013-cü il 16 avqust tarixli 212 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüddün minimum məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 iyun tarixli 86 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 6, maddə 501; 2005, № 12, maddə 1223; 2008, № 10, maddə 938; 2011, № 5, maddə 449; 2016, № 2 (II

kitab), maddə 374; 2017, № 12 (II kitab), maddə 2551) 1-ci və 2-ci hissələri ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 52) ilə təsdiq edilmiş “Ailə kəndli təsərrüfatının ucotunun aparılması Qaydaları”nın 8-ci hissəsinə “orqanına” sözündən sonra “”, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə uyğun olaraq uçota aldığı gündən 1 (bir) ay ərzində bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 20 may tarixli 81 nömrəli Qərarı (Azərbaycan

Bakı şəhəri, 14 mart 2019-cu il

Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 453; 2014, № 6, maddə 747; 2015, № 10, maddə 1243; 2016, № 10, maddə 1707; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 543 nömrəli və 2019-cu il 21 yanvar tarixli 18 nömrəli qərarları) ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın 4.3.1-ci yarımbəndinin “Tədbirlərin adı” sütununda “İlk dəfə işaxtaran” sözləri “işsiz” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1011; 2014, № 12, maddə 1667; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 3.2.3-cü yarımbəndində “vətəndaş” sözü “şəxs” sözü ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 100

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

1.1. 6.2.1-ci paragraf üzrə:

1.1.1. İkinci abzas aşağıdakı redaksiyada verilsin:

“ - işsiz şəxslərə ödənilən işsizlikdən sığorta ödənişləri, aktiv məşğulluq tədbirlərinin təşkili ilə bağlı xərclər və işsizliklə bağlı digər xərclər daxilidir.”;

1.1.2. Üçüncü və dördüncü abzaslar ləğv edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə:

2.1. 271910-cu yarımbənddə “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin;

2.2. 271911-ci yarımbənddə “İşsizlik” sözü “İşsizlikdən” sözü ilə əvəz edilsin;

2.3. 271912-ci yarımbənddə “hazırlığı

və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə əvəz edilsin;

2.4. 271917-ci yarımbənddə “Sığortaədənrlərlə birlikdə sığortaolunanların” sözləri “İşəgötürənlərlə birlikdə işçilərin” sözləri ilə əvəz edilsin;

2.5. 271918-ci yarımbənddə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin;

2.6. 271919-cu yarımbənddə “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:

3.1. 270000-ci bölmənin birinci cümləsindən “İşsizlərə” sözü çıxarılsın və həmin cümləyə “pensiyaalar”, sözündən sonra “İşsizlikdən sığorta vəsaitləri hesabına işsiz şəxslərə işsizlik sığorta ödənişləri,” sözləri əlavə edilsin;

3.2. 270000-ci bölmənin ikinci cümləsində “İşsiz vətəndaşlara müavinətlərin” sözləri “İşsiz şəxslərə işsizlikdən sığorta ödənişlərinin” sözləri ilə əvəz edilsin;

3.3. 271900-cı paragrafın ikinci cümləsində “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin;

3.4. 271910-cu maddə üzrə:

3.4.1. birinci cümlədə “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin və həmin cümləyə “məşğulluq” sözündən əvvəl “aktiv” sözü əlavə edilsin;

3.4.2. ikinci cümlədə “İşsizlik” sözü “İşsizlikdən” sözü ilə, “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə, “Sığortaədənrlərlə birlikdə

Bakı şəhəri, 14 mart 2019-cu il

sığortaolunanların” sözləri “İşəgötürənlərlə birlikdə işçilərin” sözləri ilə, “vətəndaşların” sözü “şəxslərin” sözü ilə və “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin;

3.5. 271911-ci yarımbənddə “İşsizlik” sözü “İşsizlikdən” sözü ilə əvəz edilsin;

3.6. 271912-ci yarımbənddə “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə, “İşsizlər” sözü “İşaxtaran və işsiz şəxslər” sözləri ilə əvəz edilsin;

3.7. 271914-cü yarımbənddə “vətəndaşlara” sözü “şəxslərə” sözü ilə əvəz edilsin;

3.8. 271915-ci yarımbənddə “İşaxtaran və işsiz vətəndaşların” sözləri “İşsiz şəxslərin” sözləri ilə əvəz edilsin;

3.9. 271916-cı yarımbənddə “boş iş yerləri haqqında məlumat bazasının və” sözləri çıxarılsın;

3.10. 271917-ci yarımbənddə “Sığortaədənrlərlə birlikdə sığortaolunanların” sözləri “İşəgötürənlərlə birlikdə işçilərin” sözləri ilə, “sığorta olunanların əməkhaqlarının” sözləri “sosial iş yerlərində işçilərin əməkhaqqının” sözləri ilə, “sığortaədənrlərlə” sözü “İşəgötürənlərlə” sözü ilə əvəz edilsin;

3.11. 271918-ci yarımbənddə hər iki halda “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin;

3.12. 271919-cu yarımbənddə “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin və “məşğulluq” sözündən əvvəl “aktiv” sözü əlavə edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

Gəncə: şəhər rəhbəri yarmarkada oldu



□ **Gəncənin iki rayonunun – Nizami və Kapəz rayonlarının ərazisində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunub.**

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin mərkəzindəki yarmarkaya baş çəkmiş, qiymətlər və məhsulların keyfiyyəti ilə maraqlanmışdır. Sakinlərlə söhbət edən Niyazi Bayramov onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, bayramqabağı əhalinin əhval-ruhiyyəsi ilə maraqlanmışdır. Qiymətlərin münasib olmasından və məhsulların keyfiyyətindən razılıq edən şəhər sakinləri göstərilən diqqət və qayğıya

görməyə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər. Qeyd edək ki, “Novruz – 2019” kənd təsərrüfatı məhsullarının satış yarmarkasında Gəncədə və ətraf rayonlarda istehsal edilən kənd təsərrüfatı və yeyinti məhsulları satışa çıxarılıb. Mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və digər məhsullar bazar qiymətlərindən xeyli

aşağıdır. Yarmarkada yumurtanın 1 ədədi 10 qəpiyə, unun 50 kiloqramı 26 manat 50 qəpiyə, qoz və fındığın bir kiloqramı 4-6 manata, şabalıd 7 manata təklif olunur. Eyni zamanda mal əti 7 manat 50 qəpiyə, qoyun əti 8 manata, toyuq əti 3 manat 30 qəpiyə satılır. Kartof və soğanın qiyməti 50-60 qəpik arasında dəyişir. Hər iki yarmarkada məhsulların keyfiyyətinə xüsusi nəzarət olunur.

Kənd təsərrüfatı məhsullarının satış yarmarkası martın 21-dək davam edəcəkdir.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

Dağıstan Xalq Məclisinin nümayəndə heyəti Lənkəranda

□ **Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovun başçılıq etdiyi nümayəndə heyəti Lənkərana iki günlük tanışlıq səfərinə gəlib.**

Şəhər icra hakimiyyətində keçirilən görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğu, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında hər iki dövlət başçısının qarşılıqlı rəsmi səfərlərinin və görüşlərinin böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycanla Dağıstan arasında mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı anlaşmanın bir çox sahələrdə sürətlə inkişaf etdiyini, xalqlarımızın əsrlərdən bəri sülh və dostluq şəraitində



Masallılar kütləvi tibbi müayinədən keçirlər

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallı rayonunda da əhalinin kütləvi tibbi müayinəsi aksiyası uğurla davam etdirilir.**

Tibbi müayinələr əsaslı təməirdən sonra istifadəyə verilən Masallı Rayon Mərkəzi Xəstəxanasında, Boradigah qəsəbə və Viliş kənd sahə xəstəxanalarında təşkil olunub. Bu məqsədlə rayonda bir neçə ixtisaslaşmış həkim briqadası yaradılıb. Aksiya zamanı rayon sakinləri yüksək ixtisaslı, təcürbəli həkimlər tərəfindən hərtərəfli tibbi müayinə olunur. Fiziki imkanları məhdud, ahiil insanların müayinəsi yerlərdə səyyar formada reallaşdırılır. Məqsəd bağ vərə biləcək xəstəliklərin vaxtında aşkar edilməsi, müalicəsi və profilaktikasını həyata keçirməkdən ibarətdir.

Masallı Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Rəsim Əzizov humanitar aksiyanın başladığı gündən – fevralın 12-dən indiyədək rayonda 62 min sağlamlıq tibbi müayinələrindən keçdiyini bildirdi. O dedi ki, idarə və təşkilatların kollektivləri həftəlik cədvəllər üzrə, fərdi qaydada gələn əhali işə istənilən

vaxt müayinələrə cəlb edilir. Tibb personal bu işin öhdəsindən layiqincə gəlməyə çalışır, pasientləri diqqətlə dinləyir, məsləhət verir və lazımi qeydlər edirlər. Müayinələr zamanı yadımcı diaqnostik üsullardan geniş istifadə edilir. Artıq tibbi müayinələr zamanı xəstəlik aşkar olunan vətəndaşlardan 6000 nəfəri ambulator, 128 nəfəri stasionar müalicəyə cəlb olunub. Xəstələrdən 94 nəfəri isə Bakının ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib. İki nəfərdə anadangəlmə ürək qüsuru aşkarlanıb. Ən çox rast gəlinən xəstəliklərsə skolioz – onurğa sütunu əyriliyi və anadangəlmə çıxırıldı.

Rayon sakinləri dövlət başçısının göstərişi ilə həyata keçirilən bu vacib, xeyirxah və faydalı tədbirə, əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə humanitar aksiyanın təşkilatçılarna minnətdarlıqlarını bildirdilər. Onlar vurğuladılar ki, bu



kampaniya genofondumuzun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlığının hərtərəfli mühafizəsinə xidmət edir.

Mayın 12-nə kimi davam edəcək humanitar aksiya zamanı Masallı rayon əhalisinin 149 min tibbi müayinələrdən keçəcək.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

Bu, bir xəstəlikdir. Hamıya qarşı düşmənçilik etmək, bütün qonşuların torpaqlarına göz dikmək, ətraf ölkələrə qarşı ərazi iddialarından əl çəkmək, terror, təxribat və separatçılığı dövlət siyasəti səviyyəsinə qaldırmaq xəstəliyi. Çox təəssüf ki, ermənilərin bu bölgəyə getirildikləri ilk illərdən etibarən davam edən həmin xəstəliyin müalicəsi tapılmayıb. Amma ermənilərin öz aralarından çıxmış ziyalılar da bu davranışın sonu olmadığını söyləyiblər. Məsələn, bu ölkənin tanınmış siyasi xadimi Suren Zolyan yazmışdır: “Hamıya düşmən gözü ilə baxmaq – özünün hamıya düşmən olmağın deməkdir. Bu, yol deyil, dibi görünməyən uçurumdur”.

Bəli, mifik “böyük Ermənistan” ideyasını ortaya atanlar bu insanların beynini elə zəhərləyiblər ki, elə bilirlər həqiqəten elə bir ölkə olub. Məhz həmin zəhərlənmələrin nəticəsində ki, erməni xalqı bu gün Suren Zolyanın dediyi uçurumun içərisindədir. Çünki onlar bütün türk xalqlarına da düşmən kimi baxırlar, erməni kimi düşünməyən hər kəsə də.

Onlar heç bir əsası olmayan “böyük Ermənistan” xülyasını dila getirəndə də dünya ictimaiyyətindən, xüsusən, tarixçi alimlərdən utanmadılar, türk dövlətinə qarşı nümayiş etdirdiyi xəyanətə görə haqlı olaraq cəzalandırılmış bir neçə min satqın erməninin ölmesini “soyqırımı” adlandıрмаqdan da. Onlar 1918-ci ildə Bakıda misli görünməmiş qırğınlar törədərək öz əməllərinə əks-inqilabi ünsürlərlə mübarizə adı verəndə də dünya ictimaiyyətinin gözüne küllüfördülər, 1948-53-cü illərdə yüz minlərlə azərbaycanlını öz dedə-baba torpaqlarından didərgin salanda da. Azərbaycanlılara qarşı 20 Yanvar və Xocalı faciələri törədikəndə də, digər çoxsaylı xəyanətlər ortaya qoyulanda da dünya ictimaiyyətinin gözü ermənilərin çoxdan üfürdüyü küldən təmizlənməmişdi.

Amma indi zaman başqaqır. Heydər Əliyev siyasi müdrikliliyinin yaratdığı qüdrətli Azərbaycan dövləti, xüsusən, son 16 ildə Azərbaycan diplomatiyasını hücum taktikasına istiqamətləndirmiş Prezident İlham Əliyev ermənilərin bütün yalanlarının ifşasına nail olur. İndi artıq ermənilər regiondakı bütün iqtisadi layihələrdən kənarda qalıblar, bütün beynəlxalq tədbirlərdə təklənilir və çıxış yolu kimi hakimiyyətə gətirdikləri yeni baş nazirlər də istənilən səfərdən əliboş qayıtmalı olur.

Mən böyük fəxrə, həm də peşə təəssübkeşliyi ilə deyə bilərəm ki, erməni yalanlarının ifşa edilməsində Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının da az-çox köməyi olmuşdur. Bu proses böyük səylə və uğurla davam etdirilir. Erməni



xəyanətlərinə qarşı imzalanan istənilən rəsmi dövlət sənədi bizim məsuliyyətimizi qat-qat artırır. 1918-ci ilin mart soyqırımı erməni millətçiliyinin tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı törətdikləri etnik təmizləmə, deportasiya və soyqırımlarının ən qanlı səhifələrindəndir. Çox təəssüf ki, sovet dönməndə tariximizin digər qanlı səhifələri kimi mart soyqırımı da nəinki öz həqiqi qiymətini almamış, hətta bizi sovet dönməndə o faktları unutmaqda məcbur etmişlər. Ancaq Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilməmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılıb, təhrif edilmiş hadisələr özünüən əsl qiymətini almışdır. 1813-cü və 1828-ci illərdə imzalanan Gülcüstan və Türkmənçay müqavilələri

Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuşdu. Sonra isə xalqımızın bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbtı başlanmışdı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilmişdi.

Bu gün hamıya gün kimi aydındır ki, Mart soyqırımı torpaqlarımızın işğalının ayrılmaz bir hissəsinə

Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919-cu və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülmən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümum-millil lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib”.

Bəli, sonrakı dövrlərdə ermənilərin azərbaycanlılara qarşı apardığı xəyanətəkar siyasət bilavasitə onların öz əlləri ilə reallaşdırılmasında da, Sovet rejimi həmin işləri “böyük ustalıqla” həyata keçirmişdi. Həm də ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək üçün yerli sakinləri qırırdısa, Kreml rəsmiləri həmin siyasəti deportasiyalarla – əhalinin kütləvi şəkildə və məcburən

Burada xüsusilə qeyd edilməli bir məqam da vardır. Belə ki, Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən 18 dekabr 1997-ci ildə imzalanmış “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman tarixə məhz “Azərbaycanlıların deportasiyasına hüquqi-siyasi qiymət verən tarixi sənəd” kimi düşmüşdür. Həmin tarixi sənəd azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmasını nəzərdə tuturdu.

Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən maharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilər törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.

“Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanından.

Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir “Qarşıya qoyulmuş məqsəddə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı

layihəsinin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir. “Geqaron” 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd – Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.



Sağalmayan yaramız

çevrilmişdi. İrevan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olmuşdular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyulmuşdu.

Ermənilərin özləri və onların himayədarları törədilmiş faciələrin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törətmək məqsədilə azərbaycanlıların mənfi obrazını yaratmağa çalışmış, özlərinin avantürist torpaq iddialarını riyakarcasına pərdələmişdilər. Mart soyqırımı günlərində on minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsəbiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışdılar. Milli memarlıq iclərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalamışdır. Həmin sənəddə deyilirdi ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə,

köçürülmələri ilə reallaşdırırdı. Bu isə ermənilərə daha böyük fürsətlər verirdi. Əvvəlki xəyanətəkar əməllərinə görə tamamilə cəzasız qalan ermənilər Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edərək, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi

Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçiliyinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir.

“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli sərəncamından.

elan etmişdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələr əl atırdılar. Belə ki, onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Dünyanın hər yerində özünü “yazıq, məzlum xalq” kimi tanıdan bilmis erməni millətçiləri öz havadarlarının köməyi ilə ötən əsrin 50-ci illərindən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başlamışdılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayınlan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsəb olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi.

Əsrin əvvəllərində əksər əhəli azərbaycanlı olan İrevan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda, Nəkinərdə və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdi. Adı çəkilən ərazilərin hamısında dinc əhəli kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrevan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmışdı.

Dünyanın ən qədim və mədəni xalqlarından birinin başına gətirilən bu müsibətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bir sıra tədbirlər görmüşdü: “Lakin Xalq Cümhuriyyətinin süqutundan

Ulu öndərin imzaladığı həmin sənəddə oxuyuruq: “SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dedə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adı hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək, həlak olmuşlar... Təəssüf ki, 1948– 1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımcına araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir”.

Bütün bunların hamısına görə kimlərsə cavab verəcəklər. Faktlar, tarixi sənədlər göz qabağındadır. Yeri gəlmişkən, Azərbaycanın hüquq-mühafizə orqanları beynəlxalq aləmdəki erməni terror təşkilatlarının adlarını da ictimailəşdirləb. Çünki terror təşkilatlarının xalqımıza yaşıdığı belalar müharibə və münəqişədə yaşadığımızdan az deyil. Həmin terror təşkilatlarından bəzilərini adını hörmətli oxuculara təqdim etmək istərdik.

Beynəlxalq aləmdə aparılan araşdırmalar sübut edir ki, erməni terrorunun tarixinin 100 ildən çox yaşı var. Belə ki, “böyük Ermənistan” dövlətinin yaradılması qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları – 1887-ci ildə yaradılmış “Armenakan”, sonradan “Hnçak” və “Dağnaksüt-yun” partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tuturdular.

Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən “Armenakan” partiyası İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıq edib.

“Hnçak” partiyası Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi

təşkilat yaradılması metodu seçilməlidir”.

“Dağnaksüt-yun” erməni federativ inqilab partiyası 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Dağnaksüt-yun” türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Dağnaksüt-yun” - Türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönmənləri, erməni xainlərini öldür, intiqam al!” – əmrini vermişdir. “Dağnaksüt-yun” partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış “Erməni soyqırımının intiqamçıları” qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib. Məxfi terror qrupu olan DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Dağnakların hazırda bu istiqamətdə fəaliyyəti davam edir.

“Erməni gizli azadlıq ordusu” (ASOA) 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərgahı Damaşqda yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.

“Ermənistanın azadlıqı uğrunda erməni gizli ordusu” (ASALA) 1975-ci ildə yaradılıb və qərgahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “böyük Ermənistan” qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afında 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş Akop Akopyan 1980-ci il avqustun 1-də “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdir: “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”. A.Akopyanın tərəfdarları 1980-ci ilin aprelinde Livanda ASALA ilə birgə terror aksiyalarının keçirilməsində dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişlər. ASALA 1993-cü il avqustun 28-də Beyrut şəhərində açılan bəyanatında “pantürkist neft borusu” (Bakı-Tbilisi-Ceyhan)

“Erməni azadlıq hərəkatı” 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.

“Erməni azadlıq cəbhəsi” 1979-cu ildə yaradılan bir terror təşkilatı olsa da, ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

“Orli qrupu” 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılmış terror təşkilatıdır. O, 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.

Bu siyahı çox geniş olsa da, həmin təşkilatların məram və məqsədləri adını çəkdiyimiz bir neçə qurumun təqdimatından da aydın olur.

Təbii ki, bu iki fakt – ermənilərin azərbaycanlılara qarşı törətdiyi Mart soyqırımı və kütləvi surətdə reallaşdırdıqları deportasiya siyasəti düşmənin bizim xalqa qarşı törətdiyi qanlı cinayətlərin cüzi bir hissəsidir. Azərbaycanın hüquq-mühafizə, istintaq və təhlükəsizlik orqanlarına 1990-cı ilin 20 Yanvarında Bakıya yeridilmiş tankların üstündə otuaraq kime gəldi atası açan cinayətkarların arasında çoxsaylı erməninin də olduğu məlumdur. Xocalı faciəsinin törədilməsində bilavasitə iştirak etmiş Serj Sarkisyanın günahsız azərbaycanlıları necə qətlə yetirməsi barədə etirafı da əlimizdədir. Dağlıq Qarabağ münəşiqəsinin ideoloqu Zori Balayanın şəxsən iştirak etdiyi qırğınlardan ruhlanaraq, şəərəfsizcəsinə qələmə aldığı sətirler də.

Amma bu gün bizim diplomatiyamız gücün taktikası üzərində fəaliyyət göstərir. Törədilmiş cinayətlər barədə faktların, dəlil və sübutların, audio-video qeydlərinin gün uzaqda deyil. Məhz həmin günün tezliklə gələcəyini – xalqımıza qarşı cinayət törətməmiş hər bir şəxsən ədalət mühakiməsinə çəkiləcəyini yaxşı bildiyimizə görədir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu hər gün, hər saat, hər an daha ayıq və daha məsuliyyətlidir.

Eldar ƏHMƏDOV, Respublika Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri

ƏMƏKDAŞLIQ

Türkiyədən dəyərli hədiyyələr

□ *Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş Türkiyə musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir.*

Mərasimdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova mədəniyyət ocağının fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, hazırda muzeydə 60 min eksponat qorunur. Bunların sırasında Türkiyə ilə yanaşı, bir neçə ölkədən də hədiyyə olunmuş eksponatlar yer alıb.

Direktor qeyd etdi ki, Türkiyə Cümhuriyyəti Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selcuk Akat tərəfindən musiqi alətləri ustası Feridun Obulun hazırladığı cura, tütək, Qara dəniz kamançası, Qabaq kamani kərbız, qoşanağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (iki ədəd) – ümumilikdə 12 türk musiqi aləti muzeyə hədiyyə olunub. Bu musiqi alətlərinin muzeyin ekspozisiyasını daha da zənginləşdirdiyini deyən A.Bayramova dəyərli hədiyyələrə

görə öz minnətdarlığını ifadə etdi.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın muzey şəbəkəsində xüsusi yer tutan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ölkəmizin musiqi dünyası haqqında ayanı təsəvvür yaratdığını bildirmişdir.

Azərbaycan musiqisinin zənginliyindən danışan nazir vurğulamışdır ki, muğam, tar, kamança və asiq sənətimiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alaraq başçı statusu qazanıb.

Əbülfəs Qarayev iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəni əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirmişdir.

Nazir sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş musiqi alətlərinə görə qardaş ölkənin səfirliyinə,



Türkiyə Cümhuriyyətinin Xarici İqtisadi Əlaqələr Qurumuna öz minnətdarlığını çatdırmışdır.

Daha sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Ozoralı iki ölkə arasında qardaşlıq əlaqələri ilə yanaşı, güclü mədəniyyət bağlıqlarının da olduğunu demişdir. Qeyd etmişdir ki, bu kontekstdə musiqi sahəsinin məxsusi yeri var. Hər iki ölkənin zəngin musiqi ənənələrinin olduğunu qeyd edən səfir bu sahədə əlaqələrin daha da inkişafının diqqətdə saxlanılmasının əhəmiyyətli olduğunu vurğulamışdır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

Günay Əfəndiyeva və Türkiyə Cümhuriyyətinin Xarici İqtisadi Əlaqələr Qurumunun Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selcuk Akat çıxış edərək tədbirin əhəmiyyətindən söz açmışlar. Qeyd olunmuşdur ki, bu cür təqdimatların keçirilməsi mədəniyyət sahəsində əlaqələrin daha da inkişafına xidmət edir.

Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında konsert proqramı ilə davam etmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

tədbirlərin keçirilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot-1. Azərbaycanca III Robot Olimpiadasının keçirilməsi.

Lot-2. 28 May Respublika Gününa həsr olunmuş Azərbaycan gənç dizaynerlərinin moda günlərinin keçirilməsi.

Lot-3. İntellektual oyunlar üzrə “Xəzər kubo-ku” VII Beynəlxalq turnirinin keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4658415 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Kərimov Kənan Elman oğlu). İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və

İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, yaradıcı gənclərlo iş və asudə vaxtın təşkil sektorundan) ala bilərlər.

Bank-Dövlət Xəzinədarlıq Agentliyi
Kod - 210005
M/h- AZ41NABZ0136010000000003944
VÖEN- 1401555071
SWIFT- CTREAZ22

Alan müştəri- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

H/h- AZ50CTRE00000000000002147771
VÖEN- 1500171121

Büdcə səviyyəsinin kodu- 7

Təsnifat kodu- 142340

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar prosedurdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-İddiəçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-İddiəçının son bir il ərzində (əgər daha

az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- təklif (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

-Son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 15 aprel 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini və təklifin bir faizi məbləğdə bank təminatını 23 aprel 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 24 aprel 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

Bakı Şəhər İcra Hakimiyyəti

şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Bakı şəhəri ərazisində səkilərdə, heyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması.

Lot-2. Məhəllədəxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması.

Lot-3. Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı tikintisi və təmirinin satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, İstiqlaliyyət küçəsi 18 nömrəli ünvandan (əlaqələndirici şəxs – Xumar Cəfərovadan, 496-52-04) ala bilərlər:

İştirak haqqı Lot-1 və – Lot-2 hər biri 750,00 manat, Lot-3 isə 400,00 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı

Şəhər Əsaslı Tikinti və Təmir”

Məhdud Məsuliyyətli Cəmiyyəti.

H/h –AZ22IBAZ

38030019446253269215

VÖEN– 1702563281

Kod – 805625

VÖEN – 9900001881

M/h – AZ03NABZ

01350100000000002944

SWIFT. IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi qiymətlərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;

Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsl və surəti) tərtib olunmalıdır, (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 aprel 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.

Tender təklifi və bank zəmanəti 19 aprel 2019-cu il saat 17.00-dək təqdim olunmalıdır.

Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 22 aprel 2019-cu il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

“AzIntelcom” MMC informasiya texnologiyaları

avadanlıqlarının satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.

lot -1. Noutbuk və monitorların satın alınması.

lot -2. İP telefon aparatlarının satın alınması.

lot -3. Printerlərin və informasiya texnologiyaları aksesuarlarının satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Əlibay Hüseynzadə küçəsi 74 nömrəli (əlaqələndirici şəxslər - Kamil Bektəşidən və Vüqar Yəhyazadədən) telefon- 012 200 00 74/72) ünvandan ala bilərlər .

İştirak haqqı lot 1- 400 manat, lot -2 və lot - 3 isə hər biri 50 manatdır.

H/h- AZ30AZ-

PO91015461200420100063

VÖEN- 9900048721

Bank- “Azərpoçt” MMC PF 1

Kod- 691011

VÖEN-9900037711

M/h-AZ76NABZ

0135010000000004944

S.W.I.F.T-AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-Sosial Müdafiə Fonduna borcun olub-olmaması barədə arayış;

-iddiəçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiəçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 aprel 2019-cu il saat 17.00-a kimi , tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 23 aprel 2019-cu il saat 17.00-a kimi, Bakı şəhəri, Əlibay Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 24 aprel 2019-cu il saat 15.00 -da Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi 74 , “AzIntelcom” MMC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçiriləcəkdir.
Lot-1. Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinin geoloji-mühəndis işləri, layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti.

Lot-2. 2 sayılı Sumqayıt Şəhər Xəstəxanasının tikintisinin geoloji-mühəndis işləri, layihə - smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti.

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar hər lot üçün 200,00 (iki yüz) manat iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A, telefon- 565-12-41) ala bilərlər.

Rekvizitlər:

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

VÖEN -1400049171

Adi- Dövlət Xəzinədarlıq Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ41NABZ0136010000000003944

S.W.I.F.T BIK. CTREAZ22

H/h- AZ81CTRE000000000000002128201

Fond -7, iqtisadi təsnifat -142340, xəzinə hesab kitabı -002730

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 24 aprel 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

Zərflərin üzünə əsl və surəti sözləri qeyd edilməlidir.

İştirak haqqı heç bir halda geri qaytarılmayır.

İştirakçılar aşağıdakı sənədləri zərfdə 17 aprel 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığını və gələcəkdə davamlı olaraq mənfəətiliyini nümayiş etdirən son 3 il eks etdirən və auditdən keçirilmiş balans vərəqələri və ya sifarişçini qane edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasında ki riyyəti fərq müsbət olmalıdır.

- minimal döviyyə 1 (bir) milyon manat olmalı və səhiyyə müəssisələrinin layihələndirilməsində iş təcrübəsi məcburidir. Hesablama son 3 (üç) il ərzində cari və ya başa çatdırılmış müqavilələrə əsasən alınmış və təsdiq edilmiş ümumi ödənişlər əsasında aparılır.

- iştirak haqqının ödənilməsi barədə bank sənədi.

- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;

- iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;

- tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalmalıdır.

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim edildirsə, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqdır.

Tender təkliflərinin təqdiminin son tarixi 24 aprel 2019-cu il saat 17.00-dır.

Tenderin açılışı 25 aprel 2019-cu il saat 15.00-da olacaqdır.

Tender komissiyası

Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Göygöl şəhərində yolların əsaslı təmiri işlərinin aparılmasının satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun göstərilən lot üzrə təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar tender komissiyasına müraciət edə bilərlər.

Ünvan- Göygöl şəhəri, S.Hacıyev küçəsi 42.

Telefon- 022-205-23-69.

Əlaqələndirici şəxs- Abbasov Ədalət Abbas oğlu.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İştirak haqqı 150 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər;

Təşkilat- Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

Hh- AZ30AlIB32051019448300201183

VÖEN -7600031051

Bank-“Kapital bank”ın Göygöl rayon filiali

Kod- 200833

M/h- 137

Xarici xəbərlər

Rumniya

Dünyanın ən güclü lazeri

Ruminiya alimləri beynəlxalq mütəxəssislər qrupu ilə birgə dünyanın ən güclü lazerini hazırlayıblar. Bildirilir ki, son təcrübələr zamanı 10,88 petavatt güc əldə edilib. Qeyd edək ki, lazer Avropanın "Extreme Light Infrastructure – Nuclear Physics" adlı layihəsi əsasında yaradılıb. Layihənin dəyəri 356,2 milyon avro təşkil edir.

Xəbəri "Euronews" verib.

ABŞ

Şəkərli və qazlı içkilərin zərəri



ABŞ alimlərinin açıqlamasına əsasən, şəkərli və sodalı içkilərdən mütləq istifadə orqanizmdə sinir sisteminin zədələnməsinə

yanəş, skleroz və autoimmun xəstəlikləri yaradır. Qeyd edilir ki, alimlər 135 min nəfər üzərində tədqiqat apardıqdan sonra bu qənaətə gəliblər.

Məlumatı "Remedium" yayıb.

İtaliya

Yeni qaz yatağı tapılıb

İtaliyanın "Eni" neft şirkəti Aralıq dənizinin Misirə aid hissəsində yeni qaz yatağı aşkarlayıb. "Nur" adı verilən yataq Sinay yarımadasında yerləşir. Hazırda şirkət yatağın ehtiyatlarının həcmi ni qiymətləndirir. Qeyd edək ki, İtaliyanın "Eni" neft-qaz konserni bir neçə il əvvəl Misirin ərazi sularında iri "Zohr" qaz yatağını aşkar etmişdi.

Xəbəri "Business Insider" verib.



Çin

11 milyon yeni iş yeri açılacaq



Bu il Çində 11 milyon yeni iş yeri açılacaq. Bunu Çin Dövlət Şurasının Sədri (Baş nazir) Li Keçyan jurnalistlərə açıqlamasında deyib.

O ötən il ölkədə 13 milyondan çox yeni iş yerinin açıldığını xatırladaraq deyib ki, məşğulluğun təminatı məsələsində, ilk növbədə, ali və orta-ixtisas təhsilli gənclərə üstünlük verəcək.

Məlumatı "Sinxua" yayıb.

İspaniya

Zidandan ciddi xəbərdarlıq

9 aylıq fasilədən sonra yenidən "Real"ın sükanı arxasına keçən Zinəddin Zidan futbolçulara ciddi xəbərdarlıq edib. O deyib ki, heç bir futbolçunun əsas heyətdə yeri daimi deyil: "Keçmiş unudun. Biz sıfırdan başlayırıq. Hazırda sizin hər birinizin hansı vəziyyətdə olması önəmli deyil. Buna qədər etdiklərimiz də heç bir mana kəsb etmir. Heyətdə heç kimin yeri daimi deyil".

Qeyd edək ki, Zidanın "Real"la yeni müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Xəbəri "Eurosport" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Tamxil Ziyəddinoğlunun "Güllə səsinə açılan qapı" kitabında Azərbaycan adlı bir məmləkətin 213 illik saysız-hesabsız ağrı-acılarından, milli bələblərindən danışılır. "Kürəkçay" müqaviləsinin Azərbaycanın parçalanmasına yol açmasından, erməni vəhşiliklərindən, ötən əsrin 90-cı illərinin əvvəlində işə qarşıdurma, vətəndaş müharibəsi və dövlətin parçalanma təhlükəsindən, 20 faiz torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından söhbət açılır. Eyni zamanda, uğursuzluqlarımıza – sərhədlərimizin zaman-zaman kiçilməsinə, qəsbkarların tarixi torpaqlarımızı qiymə-qiymə dövrəsinə səbəb olmuş "yaddaşsızlıq, yaxud yaddaşa sahiblik edə bilməmək", dünyanın dərsələrindən nəticə çıxarmamaq, sabahın bələblərini görə bilməmək kimi nöqsanlarımız xatırladılır...

"Güllə səsinə açılan qapı"

Kitabda verilən "Bir qəzada iki əl" müsahibəsi Şuşanın hələ işğal edilmədiyi, hələ Azərbaycanın nəzarətində olduğu, amma itirilmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda qələmə alınıb. Bu şəhərə canı-qanı ilə bağlı olan şair-publisist Əli Mahmud Tamxilin "Şuşanın itirilmək ehtimalı varmı", - sualına belə cavab verib: "Adamların əhval-ruhiyyəsi buna inanmağa əsas vermir. Amma Şuşaya yönəldilmiş atəş nöqtələri susdurulmasa, o, sarsıla bilər. Ən güclü yekun zərbələr, təbii ki, Şuşaya yönələcək. Oduq ki, mövcud qüvvələrlə razılaşdır arxayınlaşmaq olmaz. Şəhərin öz içindən müdafiəsi çox qorxuludur. Bunu vaxtında duymaq lazımdır. Təhlükə yaxınlaşır. Hava qüvvələrindən istifadə edib ölüm gətirən odları söndürmək lazımdır..."

Etiraf edək ki, belə ziyalı narahatlığı, xəbərdarlığı zamanında o biri yurd yerlərimizlə bağlı da səslənib. Amma əslində varlığınıza hopan unudulmuş, arxayınçılıq, yaddaşsızlıq erməni kimi məkrli bir düşmənin istər bu qədim qala şəhərinin, istərsə də digər əzəli torpaqlarımızın itirilməsinə səbəb olub. Girevəcil yağının Bakı, Şamaxı, Göyçay, Qarabağ, Zəngəzur, Naxçıvan, Xocalı və digər ərazilərimizdə xalqımıza qarşı qırqınlar, talanlar, yandırın, terror kimi zorakılıq aktları törətməsi də bax, belə arxayınçılıqdan qaynayıblar.

Elə buna görə ötən əsrin 90-cı illərinin əvvəllərində kirpiklilərdə od götürərə qurduqları ev-eşikləri yağmalanan, yurd-


yuvaları dağıdılan didərginlər Qərbi Azərbaycandan baş götürüb aran-dağ hara gəldi səpələndə Bəxşəyi müəllim də doğma Qafanın Müsəlləm kənd məktəbində min bir zəhmətlə yaratdığı tarix muzeyini də sığındı. Sumqayıtın təhsil ocaqlarından birinə "köçürmüşdü". O, torpaq, Vətən sevgisi hopan eksponatlarla gələcək nəsillərdə "tarixi şüur"un, milli yaddaşın möhkəmlənməsini, on minlərlə dinc azərbaycanlı əhalinin ermənilər tərəfindən vəhşicəsinə qovulduğu ərazilərin qədim türk torpaqları olmasının aşılmasını qarşısına məqsəd qoymuşdu.

Kitabda bütün bunlardan söhbət açılan "Didərgin muzey", yaxud dərd üstündən gələn dərd" adlanan yazını həyəcanlı oxumaq olmur... Müəllif 27 il bundan əvvəlki o kövrək, ağrılı hadisəsinə qələmə alanda yaralar hələ qaysaq bağlamamışdı. O vaxtlar yurd-yuvasından didərgin düşənlər arasında vəziyyətin tezliklə nizamlanacağına sadələşməsinə inanırlar da az deyildi. Amma elələri də rast gəlirdi ki, ürəklərinə bu həsrətin hələ uzun çəkəcəyi, vüsəl dəmlərini görə bilməyəcəkləri dammışdı. Ona görə də ev-eşiyindən ayrılan da əllərinə keçən "tarix yadigarlarını" – yazılı daş parçalarını... ürkəllərində başında gizlədir, köç zamanı barxanalarına doldururdular. Səbəbi də yuxarıda qeyd etdiyimiz kimi, ağır-acılı tariximizin nişanələrini qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək idi... Belə bir ürəkparçalayan mənzərənin

şahidi olan Tamxil Ziyəddinoğlu isə bildirirdi ki, "zaman-zaman dərdini daşlara yazan xalqın indi daşı da bəzən didərgin düşür. Torpağımızın hər qarışında min sirr yatan güşələri dağıdılır. Ağır dərdi dağa verdilər, çəkə bilmədi – dağdan alıb insana verdilər, çəkdi, deyib atalarımız. Çünki insanın gücü üreyindədi".

"Didərginlərin köç karvanına qoşulub" Azərbaycana pənəh gətirən istedadlı fırça ustası Cabbar Quliyevdən söhbət açanda da ("Didərgin talei rəssam"), şuşalıların sığındığı "Qızılqum" sanatoriyasında yaşayan ağır-acılardan bəhs edəndə də ("Qarabağa qayıdacağım"), Azərbaycan tarixinə qanla yazılan Xocalı faciəsini xatırlayanda da ("Ölməyə nə var ki?"), həsrətdən gözəlirinin nuru əriyən, torpağı yağı tapdığını döndən kişilərlə dərd bölüşəndə də, dünyanın ağırdan-ağır "qəm yükünü" bir çəliyə söykənməklə çəkməyə" çalışan binəvə barədə düşüncələrini oxucuya çatdıranda da, "çiliklənmiş qəlbəndə nakam bir eşqi yaşatdığı üçün özünü unudan zavallının" taleyine yananda da, "fəryadı kasıb komasının damını dəniz tələsib bir qadının – sönük ər ocağına tapına-tapına həsrət dolu gözlərini oğlunun eşşəyiyə gətirdiyi yola dikən, gözyləy-gözyləy ümidinin işığında dünyadan köçən" ananın faciəsini, qara günlərini ağ kağıza köçürəndə də – bunların hamısında "dağdan aldığım güc" Tamxilin köməyinə gəlib.

Kitabı oxuduqca qulaqlarımıza neçə-neçə didərgin harayı gəlir, gözlerim önündə Şəhidlər xiy-



banında göz yaşı axıdan ana, çağdaş sevgi təmsalına çevrilən ilham və onun Fərizəsinin həyat yolu canlanır, Salyan kəzarmasının qabağındakı deşiklənmiş divarlar, keçmiş 11-ci Qızıl ordu meydanındakı soxa papaq ... xatırlanır. Tamxil nakam sevgi dastanının qəhrəmanı Fərizənin ziyarətinə isə həmişə əliboş gedəcəyini dilə gətirir: "Çünki qərənfil ala bilmirəm. Qərənfilə uzanan əllərimi Zəngəzur çayının həsrəti yandırır. Nəsimli olsa, məzarının üstünə bizim dağların çayından düşəcəyəm. Sənə insan nəfəsini həsrət qalan o çiçəklər yaraşar".

"Güllə səsinə açılan qapı" yazısının hər cümlesində, sanki, uzaq bir yola çıxan adam kimi nəfəs dərir, ötən illərin o üzündə qalan olmuşları xatırlayır. Vətən nişgəlinin, dağ həsrətinin ömürlərin sürüldüyü neçə-neçə doğmanın surətini göz önünə gətirirəm... Otuz ildən çox ayırlığı yaşanan o dağlar gör nə müddətdir ki, "atılan aramsız güllələrdən qartal qıyısına, tütək səsinə tamarzıdır". Yüzillərin yaz-yayında doğmalarına arxa-həyan olan, sevinc-fərəhəna şahidlik edən o dağlar indi "yaraları şəhid-şəhid qan verən Azərbaycanın dərdinə ağlayır, od-ocağından xəbərsiz didərginlərə dirigözlü yas tutur..."

... Tamxil o dağlarla sonuncu dəfə 1992-ci ilin yayın payıza qovuşduğu günlərdə "görmüşüdü". Kəlbəcərli Bəzixan kəndində dost-sirdaş toyuna gedəndə arada fürsət tapıb yurdu qoruyan döyüşçülərlə də dərcləmişdi. Bakıya qayıdan-

dan sonra orada yaşadığı duyğuları qələmə almışdı: "Dağların, təbiətin doğmalığı məni duyğulandırdı. Kənddə çəpər qonşumuz olub indi Bakıda yaşayan, erməni faşistlərinin ucbatından dədə-baba yurduna gedə bilməyən Cəlil Əhmədovun ürək dağlayan sözləri yadıma düşdü: "Payızın bu çağlarında otursan Çimənyurdun başında (Çimənyurd bizim yaylağın adıdır), Kamil Cəlilov qaboy çala, sən də elləri köçmüş yurd yerlərinə baxıb ağlayasan".

... O məqamda özüm qonşunun təsvir elədiyi durumdaydım. Göylərə meydan oxuyan bir dağın başında oturub elləri dağılmış, kimsəsiz Göyçə mahalına, ögey anasının bəxtini bağlatdırdığından xəbərsiz elçi gözəlayın məsum qız kimi cəlvələnen Göyçə göllünə tamaşa edirdim. Yaxşı ki, qaboy çalınmırdı. Yoxsa, dağın etəyində ot biçən ermənilər türk oğlunun höknürüsünə sevinərdi".

... O dağlar neçə ildi ki, yaylaqda yaylayan ellərin toy-busətinə tamarzı qalıb, başı dərddən ayrılmayan didərginlərin xatirələrində qəm oylağına dönüb.

... Qisas qiymətə qalmayacaq. Ulu Yaradan günlərin birində gəctəz o dağların zirvələrində dolaşan sərgərdan ruhların ah-amanını, bu üzəndə o üzə həsrətə baxanların höknürüsünü eşidəcək, yurd-yuva dağıdınları, xaraba qoyanları imtəhana çəkib cəzalandıracaq...

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

"Taliban"la danışıqlar münasibətləri gərginləşdirib

□ "The Washington Post"un yazdığına görə, "Taliban" hərəkatının nümayəndələri ilə danışıqlar barədə fikir ayrılığı fonunda ABŞ və Əfqanıstan arasında münasibətlər kəskinləşib.



son hadisələrin ikitərəfli danışıqlara və sülh prosesinə zərər vurduğunu bildirib. Qeyd edək ki, Əfqanıstan hökumətinə ən sərt cavab isə ABŞ-in bu ölkədəki səfiri Con Bass tərəfindən verilib. Onun sözlərinə görə, Əfqanıstanda Amerika xalqının gəndərdiyi avadanlığın, fondların, həmçinin digər yardımların düzgün istifadə olunmaması bu ölkə uğrunda həlak olanların xatirəsinə təhqirdir.

Qeyd edək ki, son 4 il ərzində "Taliban" hərəkatının silahlı qüvvələri Əfqanıstanda öz nəzarət zonasını xeyli genişləndirib. Hazırda taliblər ölkə ərazisinin təxminən 60 faizinə nəzarət edir.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

Hava proqnozu

☞ Martin 17-də
☞ Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, aralıq tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüzdən başlayaraq aralıq güclənəcək. Gecə 5-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm cıva sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
☞ Naxçıvan Muxtar Respublikasında aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, aralıq güclənəcək. Gecə 1-6 dərəcə isti, dağlıq ərazilərdə 1-3 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.
☞ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,

Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında aralıq yağıntılı olacaq, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.
☞ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 4-8, gündüz 14-19 dərəcə isti olacaq.
☞ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-

ayrı yerlərdə aralıq güclənəcək. Gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
☞ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 5-8, gündüz 14-19 dərəcə isti olacaq.
☞ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq aralıq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 5-8, gündüz 12-16, dağlarda gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.

Hayko Maas "Brexit" in təxirə salınmasına tərəfdardır



TASS informasiya agentliyinin yaydığı məlumata görə, Almaniyanın xarici işlər naziri Hayko Maas Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) razılıq əldə edilmədən çıxmasının qarşısının alınması üçün "Brexit" prosesinin təxirə salınması imkanlarını istisna etmir.

51,9 faizi ölkənin Aİ-nin tərkibindən çıxmasına səs verməmişdi. Lakin ötən il noyabr ayının ortalarında "Sky News" telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən,

britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirmişdi.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"

BİLDİRİŞ

"Xalq qəzeti"nin 26 yanvar və 8 fevral 2019-cu il tarixli nömrələrində Ağstafa RİHB-in Ağstafa Şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyinin 2019-cu ildə Ağstafa şəhərində kommunal yaşayış binalarının əsaslı təmiri və şəhərdə abadlıq işlərinin sətinalınması məqsədilə dərc edilmiş açıq tenderinə iddiaçıların müraciətləri nəzərə alınaraq zərflərin açılışı vaxtı 2019-cu il martın 12-dən aprel 5-nə keçirilməsi qərara alınmışdır.

Tender komissiyası

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və sahifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7426
SİFARİŞ 901
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00